

QARABAĞ

AZƏRBAYCANDIR!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 101 (6301) 10 iyun 2021-ci il. Qiyməti 40 qəpik

"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Bölgələrimiz yeni inkişaf mərhələsini yaşayır



Bax 2

Azərbaycan ilə Çin arasındaki münasibətlər genişlənir

Iyunun 9-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini Əli Əhmədov Çin Xalq Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə partiyanın Mərkəzi Aparatında görüşüb.



Bax 3

Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı ispandilli ölkələrə müraciət ünvanlanıb

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Kəlbəcərdə xidməti fəaliyyətini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı ispandilli ölkələrin kütləvi informasiya vəzifələrinə müraciət ünvanlayıb.



Bax 5

Bakır İzetbeqovic : Bu gün Qarabağ artıq azaddır və bu, məni çox sevindirir

Azərbaycanlı jurnalistlərin və zifə borclarını yerinə yetirərkən minaya düşüb həlak olmacları yolverilməzdir. Beynəlxalq təşkilatlar, dönya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkatlarını qətiyyətlə pisləməlidir.



Bax 5



Ərdoğan Bakuya
gəlir - Qarabağda
yeniliklər gözənlər



Heydər Əliyevin yenidən
siyasi hakimiyətə
qayıdışı tarixi zərurət idi

Azərbaycan xalqının yeganə ümidi yeri Heydər Əliyev idi və xalq Ulu Öndəri hakimiyətdə görmək arzusu ilə yaşayırırdı. Amma o zaman hakimiyətdə olan milli xəyanətkarlar her vəchle buna mane olurdular.



Bax 9



Əlliñin pensiyası niyə kəsilir,
günahkar kimlərdir?




Əlliñin
pensiyası niyə
kəsilir, günahkar
kimlərdir?



Şarmazanovdan
Paşinyana eyham:
"Dovşan meydən oxuya
bilməz, ayıl"



Bax 11



Rusiya və Türkiye
vətəndaşlarının
Azərbaycana
səfərinin başlaması
turizm sektorunu
canlandıracaq"

Bax 8

"Barcelona"dan
Dembeleyə
xəbərdarlıq



Bax 16

Bölgələrimiz yeni inkişaf mərhələsini yaşayır



Bu gün pandemiya şəraitində yaşadığımız zamanda ölkədə heç bir sosial layihələr, o cümlədən infrastruktur layihələri təxire salınmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin açılışı olub və davamlı xarakter daşıyır. Belə ki, modul tipli xəstəxanalar, yeni yollar, xidmət mərkəzləri və s. istifadəyə verilib.

Dövlət başçısı çıxışlarının birində qeyd etdiyi kimi, ölkəmizdə uğurlu siyaset heyata keçirilir və heç bir sosial layihə təxirə salınmir. Bölgələrdə yeni müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu gün, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən,



müsəris texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müsəris aqroparkların yaradılması xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır.

Bütün bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illərdə ölkəmizdə yolların yenidən qurulması, mövcud yolların müsəris səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat

infrastrukturunu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürükçüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol ortüyünün hansı vəziyyətdə olmasından asılıdır.

Cari ildə icra olunan layihələr sırasına Tərtər rayonunda 5 yaşayış məntəqəsinə əhatə edən yolların yenidən qurulmasına başlanılıb. Evoğlu-Aşağı Qapaklı-Azad Qa-

raqoyunu-İlxıçular-Köçərlərinə gedən və ümumi uzunluğu 11 km olan avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gelişini təmin edəcək. Əhalinin rahat gediş-gelişində xüsusi əhəmiyyətə malik, paytaxtimizi İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yoluunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lük hissədə tikinti işlərinə başlanılıb. Görülecek işlər kifayət qədərdir. Ölkə başçısının tapşırığı ilə son 17 ilde yol infrastrukturunun müsəris səviyyədə yenidən qurulması istiqamətində

heyata keçirilən layihələr öz bəhrəsini verir. Regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsi, insanların heyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına getirib çıxaran kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi istiqamətdə genişmiş yası işlər aparılır.

Görülən işlərin davamı olaraq bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev "Bakı şəhərinin Pirallahi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Respublikasının 2021-ci il dövlət bütçəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məb-

ləğin 660,0 (altı yüz altmış) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyine ayrılaceq.

Hazırda Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. İnkışaf və tərəqqi dövrünü yaşayan Azərbaycanda heyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi isə insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Azərbaycan ilə Çin arasındaki münasibətlər genişlənir

YAP Mərkəzi Aparatında Çinin ölkəmizdəki səfiri ilə görüş keçirilib



Iyunun 9-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini Əli Əhmədov Çin Xalq Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə partiyanın Mərkəzi Aparatında görüşüblər.

YAP-in mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasındaki münasibətlərin hazırlı vəziyyətinin məmənluq doğurduğu vurğulanıb. Bildirilib ki, siyasi, iqtisadi, həmanitar və digər sahələrdə əməkdaşlıq tərəflər üçün olduqca faydalı və

əhəmiyyətdir. Həmçinin ölkələrinin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində təmaslarının və əlaqələrinin önemindən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan və Çin koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizə istiqamətində qlobal əməkdaşlığın və həmrəyliyin təmin olunmasına mühüm töhfə verirlər.

Görüşdə Azərbaycan və Çinin beynəlxalq müstəvиде bir-birinin milli maraqlarının qorunması üçün strateji əhəmiyyət daşıyan məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirmələrinin strateji əhəmiyyətə malik olduğu vurğulanıb. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon



danişığı zamanı Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətile səmimi təbriklərini çatdırıldığı xatırlanaraq Azərbaycan-Çin münasibətlərinin inkişafında hər iki ölkə rəhbərliyinin siyasi iradəsinin müstəsna rolü xüsusi qeyd edilib. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ile Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın dərinləşdirilməsi iki ölkə mü-

nasibətlərinin daha da möhkəmlənməsində xüsusi əhəmiyyətə malikdir. Çin Kommunist Partiyasının 100 illiyi münasibətile iyul ayında dünya siyasi partiyalarının liderlərinin iştirakı ilə keçiriləcək video-konfransda Yeni Azərbaycan Partiyasının da dəvət olunduğu, YAP-in sözügedən tədbirdə iştirakına böyük önem verildiyi diqqətə çatdırılıb.

Eyni zamanda, Azərbaycan və Çinin milli-strateji mənafelərə əsaslanan qarşılıqlı faydalı münasibələrin inkişafında maraqlı olundular qeyd edilib ve çoxşaxəli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Sonda qarşılıqlı maraqlı doğuran bir sıra məsələlərlə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb.

ABŞ Dövlət katibinin köməkçisi: Azərbaycan güclü tərəfdas ölkədir



Iyunun 9-da xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşüb.

Xarici İşlər Nazırlığının Mətbuat Xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanla ABŞ arasında mövcud olan tərəfdəsilq münasibətlərinin strateji xarakterini vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

ABŞ rəsmisi Filip Riker Azərbaycanın güclü tərəfdas olduğunu qeyd edib və ABŞ-in ikiterəlli münasibətlərə önem verdiyini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti ilə telefon danışığına məmənluqla istinad edib. F.Riker ABŞ-in regional maraqlarını və bölgədə mövcud çağrışların ca-

vablaşdırılmasına yardımçı olmaq istəyini ifadə edib. Azərbaycan ilə Ermənistən arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın eldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda, bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı

narahatlığını ifadə edib. O, həmçinin bu yaxınlarda iki jurnalist və bir rəsmi şəxsin mina partlayışı nəticəsində dünyasını dəyişməsi ilə əlaqədar təessüfünü ifadə edib. F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-in yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk qrupunun həmsədri qismində səylərə istinad edib.

Nazir Ceyhun Bayramov münəqşə sonrası bölgədə mövcud olan veziyət, Azərbaycanın vəziyyətin gərginləşdirilməsində maraqlı olmaması, üçtərəffi Bəyanatın icrası ilə əlaqədar tərifimizdən atılmış addımlar, habelə Ermənistən məsuliyyətsiz davranışları, mina xəritələri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi, Azərbaycan ərazilərində mina basdırılması məqsədile diversant qrupu göndərməsi və sair barədə qarşı tərəfə məlumat verib.

Tərəflər, həmçinin ikiterəlli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə, habelə qarşılıqlı maraqlı doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ərdoğan: "Azərbaycanın işgal altındaki torpaqlarını azad etməsi bölgədəki bütün tərəflər üçün yeni imkanlar açır"



Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım, Prezident İlham Əliyevin qonağı olacaq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya səfər edib həm görüşlər keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik.

AZERTAC xəber verir ki, bunu Türkiye Prezidenti Recep Tayyib Ərdoğan Ədalet və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib. Prezident Ərdoğan eləvə edib ki, dəst və qardaş Azərbaycanın işgal altındaki torpaqlarını azad etməsi Ermənistən başda olmaqla, bölgədəki bütün tərəflər üçün yeni imkanlar açır. Türkiye Prezidenti qeyd edib ki, o, Prezident İlham Əliyevlə birlikdə futbol üzrə Avropa çempionatının qrup mərhəlesi çərçivəsində Bakıda keçiriləcək Türkiye-Uels qarşılaşmasını izləyəcək.

Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi



Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynlinin yap.org.az-a müsahibəsi

- Əli müellim, bir neçə gündən sonra Azərbaycan Milli Qurtuluş Günüünü qeyd edəcək. Azərbaycan tarixində Qurtuluş Günüünün yerini necə dəyərləndirirsınız?

- Milli Qurtuluş Gününe qədər verən prosesləri obyektiv analiz etdiğəm bir daha aydın olur ki, ulu öndər Heydər Əliyev üçün necə ağır bir miras qalmışdır. Bilirsiniz ki, 1987-ci ilde Heydər Əliyev Moskvada SSRİ rəhbərliyindən kənarlaşdırıldı. Bunun arxasında Azərbaycan xalqının düşməni və erməni lobbisinin təsiri altında fəaliyyət göstərən Mixail Qorbaçov dayanmışdır.

Məhz bu hadisədən sonra keçmiş İttifaqın ermənipərəst rəhbərləri və erməni lobbisi Dağılıq Qarabağda separatçı hərəkətlərə rəvac verdi. Bu, həm də 1988-ci ilde 250 minden artıq soydaşımızın Ermenistandan kütəvi deportasiyası ile nəticələndi. Məqsəd aydın idi - Qarabağı Azərbaycandan qoparmaq. Bunun ardına Sumqayıtın provokasiya törədildi və bu təxribatı azərbaycanlıların üzərinə yuxarıya cəhd etdilər. Bundan sonra Qarabağda separatizm ciddi surətdə baş qaldırdı. 1988-ci ildən başlayaraq Azərbaycanda derinleşməkdə olan ictimai-siyasi böhran, hakimiyetdə olan şəxslərin qorxaqlığı, həmçinin cəbhəcələrin təxribatçı davranışları sovet qoşunlarının Bakıya yeridilmesi və 1990-ci ilin qanlı 20 Yanvar hadisələri ile nəticələndi. Qanlı faciəyə ilk olaraq kəskin etirazını bildirən və en dəqiq və obyektiv tarixi qıyməti verən də ulu öndər Heydər Əliyev oldu. O, həyatı üçün real təhlükələrden çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək oradan beynəlxalq aləmə tarixi bəyanat ünvanladı. Bu cəsərəti çıxışdan ruhlanmış Azərbaycan xalqının milli azadlıq hərəkatı daha da vüset aldı.

Azərbaycan xalqının yeganə ümidi yeri Heyder Əliyev idi və xalq Ulu Öndəri hakimiyetdə görmək arzusu ile yaşayırı. Amma o zaman hakimiyetdə olan milli xəyanətkarlar hər vəchələ buna mane olurdular. Heydər Əliyev Moskvada çəkinmədən, Sovet İttifaqının hələ gücü olan bir zamanda Qorbaçov, sovet rəhbərliyini Azərbaycan xalqına qarşı törətdiyi cinayətdə açıq şəkildə ittihəm etdi. Bundan sonra ona qarşı təzyiqlər daha da artı. 1990-ci ilin yanında Bakıya gelən Heydər Əliyev iki gündən sonra Naxçıvana getdi. Həmin il noyabrın 17-də muxtar respublikanın Ali Məclisinin Sədrini seçildikdən sonra

siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada və ziyyətinə düşmən Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı.

- Həmin vaxt ölkə ağır vəziyyətdə idi. Hərc-mərclik, xaos baş alb gedirdi.

- Bəli, həmin vaxt Bakıda tamamilə fərqli hadisələr baş verirdi. Qarabağda separatizm geniş vüsət almışdı. Mafioz qruplarda birləşmiş hakimiyət hərşləri özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətə məşğul idilər. AXC-Müsavat cütlüyü xalqa xəyanət yolu tutmuşdu. Onları xalqın, dövlətin düşdürücü ağır vəziyyət maraqlandırmırı. Ancaq hakimiyət uğrunda mübarizə gedirdi. 1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çekişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmışsa və Qarabağ savaşında ermənilərin üstünlüyü ele almasına gətirib çıxardı. Bir-birinin arasında strateji cəhətdən ən əhəmiyyətli ərazilərin itirilməsi ilə müşayiət olunan bu olaylar daha çox AXC-Müsavat cütlüğünün Azerbaycan dövlətinə qarşı satqın və xəyanətkar mövqeyi ilə əlaqəlidir. AXC-Müsavat cütlüğünün xəyanəti nəticəsində 1992-ci ilin mayında Şuşa və Laçın işğal olundu. Bu məsələlərə hüquqi qiymət verilmişdir. Mən Ali Məhkəmədə çalışmışam və ona görə də bu məsələdən məlumatlıyım.

Xocalı şəhərinin, Şuşa, Laçın, Kəlbəcər rayonlarının və digər yaşayış məntəqələrinin işğal edilməsi barədə hələ 1992-ci ilin may ayında başlanmış cinayət işlərinin materialları, daha sonra 1994-1996-ci illərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Xocalı, Şuşa və Laçın rayonlarının işğali ilə bağlı çıxarıcı hökmər və digər araşdırmacların nəticələri xəyanət əməlləri ilə müşayiət olunan hadisələrin qaranlıq məqamlarına işq salan və onların hüquqi qiymətinin eks olunduğu sənədlərdir. Özünümüdafiə dəstələri onların nəzarətdən idi. Şuşanın, Laçının müdafiəsinin təşkil etmə evezini tabeçiliklərində olan silahlı birləşmələri cəbhə xəttindən çıxarıb Bakıya getirdilər. Həmin qüvvələri Ali Sovetin qarşısına topladılar və faktiki olaraq silah yolu ilə, güc yolu ilə, zorla Müttəlibovu devirərək hakimiyəti faktiki olaraq zəbt etdilər.

AXC-Müsavatın hakimiyetdə olduğu dövrü dəyərləndirmek çox asandır. Bir il ərzində ölkə dəha dərin iqtisadi və siyasi böhrana yuvarlandı. AXC-Müsavatın esl siması bu birilik hakimiyətləri dövründə tam şəkilde bəlli oldu. Ulu Öndər Azərbaycanda ilk hakimiyəti illərində ölkədə güclü iqtisadi potensial yaratmışdı. Həmin iqtisadi potensialı bir il ərzində dağıtdılar.

Sərvətlər talan edilir, işbazlar tərəfindən xaricə satılırdı. Ümumiyyətlə, ölkə kriminal, mafioz qruplar, silahlı birləşmələr tərəfindən idarə olunurdu. Ölkə vətəndaş mühərbiyəsinə doğru sürüklənir, AXC-Müsavat hakimiyətinin biabırçı sonuna yaxınlaşırı.

1993-cü ilin 4 iyun hadisələrindən sonra AXC-Müsavat iqtidarı Heydər Əliyevi dəvət etmək məcburiyyətdə qaldı. Onlar bunu xalq üçün etmirdilər, özlərini Surət Hüseynovdan xilas etmək üçün edirdilər. Belə bir vəziyyətdən çıxış yoluunu axtaran Azərbaycan xalqı xilası-

nı yalnız Heydər Əliyevin simasında görüdü. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artıq tarixi zərurət idi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin elda olunmasına en çox töhfə vermiş və onu qoruya biləcek əvəzsiz lider dəvət etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairəlerinin təkidlə dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlı missiyasını öz üzərine götürən Heydər Əliyev Bakıda hakimiyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandi və bölgədə hələ də davam edən qıymətin və qardaş qırğıının qarşısını aldı. Gəncədə real vəziyyəti öyrənən Heydər Əliyev Bakıya qayıdaraq parlamentə, xalqa məlumat verdi. Azərbaycan xalqı AXC-Müsavat iqtidarinin esl simasını bir daha gördü, onların bacarıqsızlığıının, səriştəsizliyinin, xəyanətinin şahidi oldu.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün xalqın gələcəye ümidi varındı. Böhrəndən, xaosdan, vətəndaş mühərbiyəsindən, səfələtdən qurtulacağına inandı. Ona görə də hemi tarix Milli Qurtuluş Günüdür.


Amma canlarını qurtarmaq üçün Ulu Öndəri Bakıya dəvət edən AXC-Müsavat cütlüyü hər vəchələ Heydər Əliyevin müstəqiliyimizin qorunması və dövlət quruculuğu istiqamətində başladığı fəaliyyətə mane olur, onun gördüyü taleyklü işləri gözden salmağa çalışırlar. Şuşanın və Laçının işğalına şərait yaratmaqla həkimiyətə gelmiş AXC-Müsavat cütlüyü bu dəfə digər rayonların işğalına şərait yaratmaqla həkimiyətə qalmaq kimi mənfur niyyətini həyata keçirmək istəyirdilər. Bu məqsədə də faktiki olaraq cəbhəçilərin nəzarətində olan silahlı birləşmələr döyüş zonalarından uzaqlaşdırılır və orduda hərc-mərclik yaradılırdı. Neticədə 1993-cü ilin iyul-avqust aylarında Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı rayonları düşmənin nəzarəti altına keçdi. Onların xəyanəti məhkəmə qərarlarında yer alıb. Belə ki, onların tabeliklərində olan silahlı qüvvələr müdafianı temin etmirdilər. Bir sıra hallarda isə ərazinin boşaldılmasına şərait yaradırdılar. Bununla bağlı məhkəmə qərarları mövcuddur.

Vəziyyət daha da gərginləşdi və keçmiş Dağılıq Qarabağ Muxtar Vilayətinin etrafında bir halqa yarındı. Faktiki olaraq bir bufer zona yaradıldı. AXC-Müsavat cütlüyü demək olar ki, bütün qonşu dövlətlər - Rusiya ilə, İranla, hətta qardaş Türkiye ilə münasibətləri korlamışdı.

1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi və Heydər Əliyev xalqın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1993-cü ilin dekabr ayında Heydər Əliyev bütün daxili çəkisələrə kənara qoyub torpaqları azad etmək naminə Azərbaycan hərbiçilərini səfərber olmağa çağırıldı. Azərbaycan ordusunun həmin günlərə başlayan hücum əməliyyatları 1994-cü ilin yanварında Horadiz və Füzuli rayonunun bir hissəsinin azad olunması ilə başa çatdı.

Qarabağ savaşında ciddi uğur nümunəsi olan Horadiz əməliyyatı-

10 iyun 2021-ci il
Özbəkistan jurnalistləri "Azərbaycanın Xirosiması" adlandırılan Ağdama erməni vəhşiliyinin izlərini öz gözlər



Özbəkistanın "qalampir.uz" portalının əməkdaşları Feruza Najmiddinova və Kamoliddin Zaidov Azərbaycana səfərləri çərçivəsində Gence şəhərinə və 28 il Ermənistən işğalində olan Ağdama gedərək jurnalistlərin "Azərbaycanın Xirosiması" adlandırıqları şəhərlə tanış olub, erməni vəhşiliyinin izlərini öz gözlərile görüb.

AZƏRTAC xəbər verir ki, jurnalistlərin təessüratları "qalampir.uz" portalında işıqlandırılıb. Onlar qeyd ediblər ki, Ağdam tamamilə dağıdırıb, bir salamat bina da gözə dəyməyib. Şəhərdə qismən salamat qalan bina XIX əsre aid Cümə məscidiidir, erməni vandalları bunu da istiqaməti müyyənəşdirək üçün saxlayıblar. Məqalədə jurnalistlərin əvvəlcə məscidə gedikləri qeyd olunub. Bu məscid 1868-1870-ci illərdə memar Kərbələyi Səfi Xan Qarabağı tərəfindən tikilib və Qarabağ işğal olunana qədər fəaliyyət göstərib.

1992-ci il fevralın 26-də ermənilər Xocalını işğal edəndə bu məscidə 200 adamın nəsi getirilib. İşğaldan sonra məscid dağıdırıb və talan edilib. Ermənilər ibadət evində donuz və heyvan saxlayıblar. Məqalədə vurğulanır ki, öten il noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Ağdam şəhərinə səfər zamanı bu məscidə gedib, dövlət başçısı Allahın evine Qur'an bağışlayıb. Yazida Qarabağ münəqşisi, Vətən müharibəsi haqqında da etrafı məlumat verilib. Bildirilib ki, öten il sentyabrın 27-də başlanan 44 günlük müharibə Azərbaycan torpaqlarının azad olunması ilə başa çatıb. Məqalədə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistən baş nazirinin üçtərəflı Bəyanatı haqqında da söhbət açılır.

nın əsas siyasi əhəmiyyəti budur ki, öz havadarlarına arxayın olan rəsmi Yerevanın bu meğlubiyyətdən sonra atəşkəs rejimine imza atmaqdan başqa çıxış yolu qalmadı.

Bundan sonra Heydər Əliyev ilk növbədə Azərbaycanı gücləndirmək, iqtisadiyyati bərpa etmək, ordu quruculuğu istiqamətində işə başlamağı qarşıya məqsəd qoydu. "Əsrin kontraktı" və Bakı-Tbilisi-Ceyhan kəməri ilə bağlı məsələ çox vacib idi. Amma 1993-cü ilin ortalarında ölkə daxilində ictimai-siyasi vəziyyəti daha da mürkəbbleşdirən və cəbhədəki durumu ağırlaşdırıran başqa ciddi səbəblər də var idi. Bundan öz maraqları namine istifadə etmək istəyən və xarici havadarlarının dəstəyinə güvenən daxili separatçı qüvvələr də siyasi meydanda görünməyə başlamışdır. 1993-cü ilin iyun-avqust aylarında cənub bölgəsinin 7 rayonunu əhatə edən bir ərazi də saxta polkovnik Əlikram Hümbətovun ortaya atıldığı üzəndən-raq "Talış-Muğan Respublikası" ideyası, şimalda isə 1990-ci ildən bəri milli zəmindən millətçi "Sadval" hərəkatının feallaşması respublikanın müstəqiliyi üçün əlavə tehlükə mənbəyinə çevrilmişdir. Həmin qüvvələr əslinde AXC-Müsavat cütlüyü yaradırdılar. 1993-cü ilin oktyabrın 3-də prezident seçkiləri keçirildi və Heydər Əliyev xalqın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1993-cü ilin dekabr ayında Heydər Əliyev bütün daxili çəkisələrə kənara qoyub torpaqları azad etmək naminə Azərbaycan hərbiçilərini səfərber olmağa çağırıldı. Sonrakı mərhələlərdə daxili sabitliyi pozmaq cəhdələri göstərilərdə, Heydər Əliyev ölkəmizi tarixinin bu sınaqlarından da üzüağ çıxarımaq bacarıdı. Bundan sonra, nəhayət, ölkədə ictimai siyasi sabitlik ümumən bərqrər olmağa başladı.

1995-ci il noyabrın 12-də bilavasitə Heydər Əliyev rəhbərliyi ilə işlənib hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra dinc quruculuq işləri yeni keyfiyyətdə davam etdirilərə başlandı. 1993-cü ilin iyun-avqust aylarında cənub bölgəsinin 7 rayonunu əhatə edən bir ərazi də saxta polkovnik Əlikram Hümbətovun ortaya atıldığı üzəndən-raq "Talış-Muğan Respublikası" ideyası, şimalda isə 1990-ci ildən bəri milli zəmindən millətçi "Sadval" hərəkatının feallaşması respublikanın müstəqiliyi üçün əlavə tehlükə mənbəyinə çevrilmişdir. Həmin qüvvələr əslinde AXC-Müsavat cütlüyü yaradırdılar. 1993-cü ilin oktyabrın 3-də prezident seçkiləri keçirildi və Heydər Əliyev xalqın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1993-cü ilin dekabr ayında Heydər Əliyev rəhbərliyi ilə işlənib hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra dinc quruculuq işləri yeni keyfiyyətdə davam etdirilərə başlandı.

Zaman keçidkən Qurtuluş Günü əməliyyətini daha yaxşı dərk edirik. Azərbaycanın qurtuluşu Heydər Əliyevlə bağlıdır. Əgər, 1990-ci ildə Heydər Əliyev Moskvadan Bakıya dönerək hakimiyetdə olan qüvvələr Ümummilli Liderin Postsovet məkanında həllini gözləyən münəqşələr var və onların nə zaman həll olunacağı bəlli deyil. Dağılıq Qarabağ münəqşəsi isə Ali Baş Komandanın siyaseti, qətiyyəti, liderliyi, ordumuzun böyük qəhrəmanlığı ilə həll olundu. Azərbaycan xalqının ən böyük nəqliyyəti müstəqil siyaset həyata keçirən müstəqil dövlətədir. Çox az xalqlar real müstəqil olan, güclü dövlət qura biliblər. Azərbaycan dövləti də həmin dövlətlərin sırasındadır. Bunun səbəbi Ulu Öndərin əsasını qoymuş siyasetin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı ispanfällili ölkələrə müraciət ünvanlanıb



Qafqaz-İberoamerika Düşüncə Mərkəzi Kəlbəcərdə xidməti fəaliyyətini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı ispanfällili ölkələrin küləvi informasiya vəzifələrinə müraciət ünvanlayıb.

AZERTAC xəber verir ki, müraciətdə iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki media

əməkdaşı - AzTV-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnforsasiya Agentliyinin (AZERTAC) müxbiri Məhərrəm İbrahimov peşə fəaliyyətlərini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olduqları təessüf hissi ilə qeyd edilir.

Bildirilir ki, Ermənistən minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist fəaliyyətini məhdudlaşdırır, eyni zamanda, Ermənistən işğal siyaseti nəticəsində doğma yurdlarından zorla ayrı düşmüş məcburi köçkünləilərin geri qa-

Wednesday, 9th June 2021

Club Jurídico Yucatán

Pensamiento Caucásico-Iberoamericano condena muerte de periodistas azerbaiyanos Siraj Abishov y Maharram Ibrahimov

Más de 3.900 refugiados separados de familias por las fuerzas armadas armenias en la región de Kalbajar

NOTICIAS.COM.CO

CPCI ha condenado la muerte de los periodistas azerbaiyanos Siraj Abishov y Maharram Ibrahimov, ocurrida el 4 de junio en el distrito de Kalbajar (Azerbaiyán)

Joven Ayapenense fue asesinado en Barranquilla Luis Alberto Suárez Lope - 3 enero, 2021

Nito se ahogó en el Río Cauca Luis Alberto Suárez Lope - 24 enero, 2021

GECELCA, pagará la universidad a estudiante de liberador Luis Alberto Suárez Lope - 27 enero, 2021

yitmasına da imkan vermir. Beleliklə, həm cəmiyyətin informasiya təminatı, həm də insanların öz evlərində yaşamaq hüququ pozulur.

“Qafqaz-İberoamerika Düşüncə Mərkəzi olaraq Ermənistən insan hüquq və azadlıqlarına zidd əməlindən el çəkməsini, minalanmış ərazilərin xəritələrini təqdim etməsini istəyirik.

Onu da qeyd etmək lazımdır ki, vaxtılıq Ermənistən tərəfində basdırılan müxtəlif növ mina və digər partlayıcı qurğular inдиye qeder onlarla insanın ölümünə və yaralanmasına səbəb olub. Bundan əlavə, Məhərrəm İbrahimov və Sirac Abışovun ölümüne sə-

Nikolay Katerinçuk: “Ermənistən mina xəritələrini Azərbaycana təqdim etməməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”

Azərbaycanlı jurnalistlərin vəzifə borclarını yerinə yetirərkən minaya düşüb həlak olmaları yolverilməzdir. Beynəlxalq təşkilatlar, dün-yə ictimaiyyəti Ermənistən təxribatçı hərəkətlərini qətiyyətlə pisləməlidir.

Bu fikirləri AZERTAC-a açıqlama-sında Ukrayna Avropa Partiyasının sədri, hüquq elmləri namizədi Nikolay Katerinçuk söyləyib. Onun sözlərinə görə, jurnalistlərin həyatına qəsd həm də azad sözə, onların fəaliyyətinə qar-

şı yönəlmış açıq-əşkar terror aktıdır. “Ermənistən mina xəritələrini Azərbaycana təqdim etməlidir. Öks halda, bu, beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır. Dünya birlüyü günahsız insanların həlak olmasına göz yummamalıdır. Beynəlxalq təşkilatlar bu xəritələrin Azərbaycana təhlükə verilmesi üçün Ermənistənə təzyiqi artırmalıdır”, - deyə partiya sədri əlavə edib.

Qeyd edək ki, xidməti vəzifələrini yerinə yetirmək üçün işgaldən azad edilmiş Kəlbəcərə ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sənəsiñ avtomobilinin iyunun 4-də



saat 11 radələrində rayonun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AzTV-nin operatoru Sirac Abışov, AZERTAC-in müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsərətlərə xəstəxanaya yerləşdirilib.

Bakır İzetbegović : Bu gün Qarabağ artıq azaddır və bu, məni çox sevindirir

Mən Azərbaycanda 8 il əvvəl olmuşam. İndi yenidən buradayam və bu gün Qarabağ artıq azaddır, bu, məni çox sevinir. AZERTAC sədər verir ki, bunu jurnalistlərə açıqlamasında Bosniya və Hersekovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakır İzetbegović deyib.

Bakır İzetbegović bildirib: “Bu gözəl Qələbəyə görə bosniyalılar azərbaycanlı qardaşları ilə fexr edirlər. Hər iki dövlət arasında siyasi, iqtisadi əməkdaşlığın və dostluq münasibətlərinin sıx olması, bu əlaqələrin gündən-güne inkişaf etdirilməsi hər iki tərəf üçün sevindirici haldır”.

EXPRESIÓN MÉXICO

Condena CPCI terrorismo de Armenia contra la libertad de expresión

El Centro de Pensamiento Caucásico-Iberoamericano – CPCI ha condenado la muerte de los periodistas azerbaiyanos Siraj Abishov y Maharram Ibrahimov, ocurrida el 4 de Junio en el distrito de Kalbajar (Azerbaiyán).

El hecho se produjo el 4 de junio en el distrito de Kalbajar, en territorio liberado azerí, y se cobró la vida de tres personas.

La tragedia se produjo cuando un coche con civiles a bordo pasó por encima de una mina antitanque colocada por las fuerzas armadas armenias en la

EL DIARIO de HONDURAS

El Centro de Pensamiento Caucásico-Iberoamericano - CPCI ha condenado la muerte de los periodistas azerbaiyanos

El hecho se produjo el 4 de junio en el distrito de Kalbajar, en territorio liberado azerí, y se cobró la vida de tres personas.

La tragedia se produjo cuando un coche con civiles a bordo pasó por encima de una mina antitanque colocada por las fuerzas armadas armenias en la

Erməni terrorunun acı nəticələrini hələ də yaşayırıq

Mehriban xanım Əliyeva: “Günahsız insanların ölümüñə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”



Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni diversantları tərəfindən basdırılan tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan yenidən erməni terrorunun acı nəticələrini yaşamış oldu. Azərbaycan Televiziyanının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin həlak olması, daha 4 nəfərin yaralanması erməni faşist ideologiyasının daha bir göstəricisidir.



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi Instagram səhifəsində Kəlbəcərdə azərbaycanlı dinc mülki şəxslərin mina partlaması nəticəsində həlak olması ile bağlı etdiyi paylaşımında qeyd etdiyi kimi, "Mühərribe başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işgalçılardan tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümüñə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir". Vətən mühərbiyəndən qalib çıxmış Azərbaycan dövlətinə Ermənistan tərəfindən

minalanmış ərazilərin xəritəsinin verilməsi edalətə söylenir. Bəs nəyə görə yənə də Ermənistan beynəlxalq hüququn normalarını bilərkən pozur? Əlbəttə ki, Ermənistan tərəfindən ərazilərin məqsədönlü şəkildə minalanması Azərbaycana ziyan vurmaq və öz yurd yuvalarına qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq məqsədi daşıyır.

JURNALİST HÜQUQLARININ MÜDAFIƏCİSİ QISMİNDƏ ÇIXIŞ EDƏN BEYNƏLXALQ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI HƏLƏ DƏ SUSMAQDA DAVAM EDİR!

Dinc əhaliyə qarşı ermənilərin bu addımı təcavüzkar siyasetin davamı olaraq qiymətləndirilir. "Təessüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təş-



kəlatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışları heç bir nəticə vermedi", deyə paylaşımında qeyd edən Mehriban xanım Əliyeva onu da bildirir ki, jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq

lükə ilə qarşılaşacaqlar.

BEYNƏLXALQ HÜQUQ NORMALARINA, CENEVRƏ KONVENTSIYALARININ MÜDDƏALARINA RİAYƏT OLUNMALIDIR

Ölkəmizdə baş verən növbəti tank əleyhinə minanın partlaması nəticəsində insanların şəhid olmasına dünya mətbuatı laqeyd olmadı və bir çox dünya dövlətləri aparıcı KİV-lərində bununla bağlı məqalələr yer aldı. İşıqlandırılan məqalələrdə öz vezifə borcunu yeriňe yetirən insanların şəhid olmasası, eləcə də minalanmış ərazilərin xəritəsinin verilməsinin vacibliyi diqqətə çəkilir.

Bələ ki, Serbiyanın "b92.net" nəşrində Azərbaycanın Kəlbəcər rayonunda jurnalıstların və digər mülki şəxslərin avtomobilin erməni terrorçuları tərəfindən basdırılmış tank əleyhinə minaya düşməsi anının videogörüntüleri eks olunub. Ermənistan tərəfindən 1949-cu il Cenevre Konvensiyasının kobud şəkildə pozulması diqqətə çəkilib. Qeyd olunub ki, Ermənistan hələ də Azərbaycana minalanmış ərazilərinin xəritələrini təqdim etməkdən imtina edir. Çinin rəsmi xəbər agentliyində, Mərakeş və Mavritaniyanın xəbər portallarında, İndoneziyanın nüfuzlu "gpriority.co.id" saytında, Malayziyanın nüfuzlu "nst.com.my" və "thestar.com.my" saytları və digər onlarla belə kütləvi-informasiya vasitələrində qeyd edilib ki, iyunun 4-də Kəlbəcər rayonuna gedən jurnalıstləri aparan avtobusun erməni separatçılarının basdırıldığı minaya düşməsi nəticəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb. Qeyd olunur ki, munaqışının nizamlanmasının və sülhün bərqrər olmasının yeganə mümkün mexanizmi beynəlxalq hüquq normalarına, o

cümlədən Cenevre Konvensiyalarının müddəalarına riayət etməkdir. Əlbəttə ki, Ermənistan bunu ne qədər tez dərk etsə, qısa bir zamanda tezliklə davamlı sülh yaranar.

Nəzakət ƏLƏDDİNQİZİ

Zəngəzur - Azərbaycanı regionun nəqliyyat qovşaqlarını birləşdirən dəhliz

Prezident İlham Əliyev: "Zəngəzur dəhlizi bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq"

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda təşkil etdiyi "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı müzakirələrdə bəzi mühüm mövzulara toxunuldu və bir çox suallara aydınlıq gətirildi. Azərbaycan Prezidenti İlham Əliyevin müzakirələr zamanı gündəmə daşıdığı əsas məsələlərdən biri regionun iqtisadi mənzərəsinə dəyişəcək Zəngəzur dəhlizi ilə bağlı oldu.

Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, 30 illik işğala və azad edilmiş torpaqlarda böyük miqyaslı dağıntılara və xarabalıqlara baxmayaraq, Azərbaycan gələcəyə baxmağa, ineqrasiya olunmuş Cənubi Qafqazın bir hissesi kimi gələcəyi planlaşdırmağa hazırlıdır: "Ümid edirik ki, Cənubi Qafqazdakı fəal əməkdaşlıq və ineqrasiya barədə danışa biləcəyimiz vaxt gələcək. Bu arada biz kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması

ilə əlaqədar bir sıra vacib teklif və təşəbbüsler irəli sürmüştək ki, bunlar da 10 noyabr 2020-ci il tarixli birge bəyanatda eks olunub. Deye bilmər ki, bu layihənin icrası üzərində iş artıq başlayıb. Azərbaycan artıq bunun üçün texniki və maliyyə resursları ayırır. Zəngəzur dəhlizi açılanda o, bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq".

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bu əməkdaşlığı, ortaq gələcəyi planlaşdırmağa ha-



zirdir: "Çünki biz qonşuyuq, istəsək de yan-yanaya yaşa- malılığımız, yenidən birlikdə yaşamağı öyrənməliyik. Bu, asan deyil, emosiyalar var. Xüsusilə Azərbaycan vətəndaşları bu torpaqları ziayət edəndə və dağıntıların miqyasını görəndə onların duygularını təsəvvür edə bilərsiniz. Ancaq siyasetçilərin rolü öz gündəmlərini müdafiə etmək, bölgədə sabit inkişaf, sülhə və rifahə nail ola biləcəyimizi izah etməkdir".

Zəngəzur dırçalış dəhlizi türk dünyasını birləşdirəcək tarixi layihə

Siyasi şərhçilərin fikrincə, Zəngəzur dəhlizinin istifadəye verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının dəhlizine çevirecək. Azərbaycan Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalşamasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə destəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusilə Şərqi-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təminini baxımdan əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavi olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoqıtsası əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.

Prezident İlham Əliyev Martin 31-de Türkilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı II Qarabağ müharibəsi haqqında məlumat verməkə yanaşı, həm də dövlət başçımız tarixi Zəngəzur çıxışı zamanı türkilli dövlətlərə tarixi mesaj ünvanlayaraq bildirmişdir ki, bu tarixi layihə türk dünyasını birləşdirən layihə olacaqdır: "Müharibə başa çatdı, münaqış tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında həbas edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarından. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox feal çalışırıq", -dəyən Azərbaycan Prezidenti bildirdi ki, vaxtılı Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmek türk dünyasının coğrafi parçalanması idi: "Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demədim ki, vaxtılı Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmek türk dünyasının coğrafi parçalanması idi. Çünkü əger xəritəye

mağɑ hazırlır. Ölkəmiz, dövlətimiz artıq bir çox mühüm təkliflərlə və təşəbbüslerle çıxış edib və bu təşəbbüslerin eksəriyyəti 10 noyabr 2020-ci il tarixli birge Bəyanatda da eks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşma dəhlizlərinin açılması ilə bağlıdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb və Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Xüsusi olaraq qeyd etmek lazımdır ki, Prezident İlham Əliyev öz çıxışında bir daha humanistlik nümayiş etdirərək yaranmış iqtisadi imkanlardan Ermənistənində yararlanmaq şansı ola biləcəyini də vurğuladı: "Azərbaycan əməkdaşlığı və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, cünki biz istəsək de, istəməsək de qonşuyuq və yanaşı yaşamalıq və bir daha bu birge yaşamani öyrənməliyik."

Həmçinin Avropa İttifaqı və Azərbaycan enerji təhlükəsizliyi məsələlərində çox yaxın tərefdələrdir. Dövlət başçımız tərəfindən xüsusi olaraq vurğulandı ki, Cənub Qaz Dəhlizinin başa çatdırılması ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı üçün yeni imkanlar açır. Cünki Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərində artıq mühüm rol oynamaya başlayıb. Sözsüz ki, Avropa İttifaqının regionda dinc inkişafa verəcəyi dəstək çox vacibdir. Prezident İlham Əliyevin dediyi kimi, Birləşmiş Ştatlar, Rusiya, Çin və Türkiye ilə yanaşı, Avropa İttifaqı dünyada aparıcı beynəlxalq iştirakçılarından biridir. Mehə bu səbəbdən, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi olduqca vacib məsələlərdən biridir.

Bir sözlə, bu dəhliz Vətən mühabibəsində qazandığımız tarixi uğurlarımızdan biridir. Prezident İlham Əliyev də Zəngəzur dəhlizinin tarixi nailiyət olduğunu vurğulayıb: "Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin eks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri massaya üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır".

RƏFIQƏ KAMALQIZI



"Onlar 30 il ərzində aldadıldıqlarını görürlər"

Ermənistanda təbii ki, 20 iyun tarixi yaxınlaşdırıqca, oradakı namızədlər arasında amansız mübarizə güclənməkdədir. Bu sözləri SIA-ya verdiyi açıqlamasında politiku 46-yətolu Zaur Məmmədov deyib. Politoloğun sözlerine görə, təbii ki, baş tutacaq seçkiler və hakimiyətə kimin gelməsi Cənubi Qafqazdakı proseslərə təsirli olur. Ermənistanda bir çox siyasi partiyalar, demək olar ki, eksər siyasetçilər özlərini qeyri-adəkət aparmaqdadırlar və onların çıxışlarında biz daha çox vəziyyətin gərginləşdirilməsinin şahidi oluruz.

"Ermənistanda bu gün sosioloji sorğular da göstərir ki, Paşinyan və Koçaryan arasında 20 iyun günü ciddi şəkildə mübarizə baş verəcəkdir. Yəqin ki, Paşinyan Koçaryana qarşı öz əsas şuarlarını və əlinde olan məxfi məlumatları 18 iyun ərəfəsində vətəndaşlara açıqlayacaqdır. Cünki, indiki sosioloji sorğular onu göstərir ki, Koçaryan ciddi şəkildə sorğularla iştirak edənlərin səsesini almaqdadır. Amma biz hər ikisine belə baxıqdır, görürük ki, üst-üstə Koçaryanın və Paşinyanın digər partiyalarla birləşdə, bu gün əgər seçkiler baş verəsə, toplayacaqları səs 50 faizə yaxındır. Bu isə onu göstərir ki, Ermənistən vətəndaşlarının 50 faizi hełə də seçkildə iştirak etmərəmirlər, onlar siyasi proseslərə qarışmaq istəmirlər. Təbii ki, onlar 30 il ərzində aldadıldıqlarını görürler. Onlar günlərin bir günü, 10 noyabr tarixində birdən-birə neçə yanıldıklarını görərək şok yaşadılar və indi erməni cəmiyyətindəki emosyalan gərginlik də depressiya da bunun göstəricisidir", deyə Zaur Məmmədov bildirib.

Inam Hacıyev



"Paşinyan davam edərsə, rəqəmləri açıqlayacağım"

Cənubi Qafqazın bir hissesi kimi gələcəyi planlaşdırmağa hazırlıdır: "Ümid edirik ki, Cənubi Qafqazdakı fəal əməkdaşlıq və ineqrasiya barədə danışa biləcəyimiz vaxt gələcək. Bu arada biz kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması

çəkdirmək üçün Su-30 almışdı, lakin heç kim eks-prezidenti, məsələn, İskəndərən yanında görməmişdi. "Biri menim İskəndərlə şəkil çəkdirməyimi görübüm?", deyə eks-prezident sual edib və ardınca da Paşinyanı və onun komandasını hər zaman yalan danışmaqdə günahlandırib.

Katıldırıq ki, bir qədər əvvəl, baş nazir vəzifəsini icra edən Nikol

Paşinyan eks-prezident Serj Sarkisyan cavab olaraq 2018-ci ildən beri ölkənin hərbi büdcəsinin 48% artırıldığını söyləmişdi. Onun söylədiklərinə görə, guya Ermənistən 2019-cu ildə, dəyeri 248 milyon dollar olmaqla son on ildə satın alınan bütün silahların 62 faizini əldə edib.

Sarkisyanın görə isə, Paşinyan yalan danışır və üçüncü prezidentdən daha çox silah aldığını iddia edir. Onun sözlərinə əsasən, demək olar ki, bütün silahlar daha əvvəl imzalanan müqavilələrə əsasən Ermənistənə gelib, üstəlik, mövcud hökumət əvvəlki rəhbərliyin nəzərdə tutduğu satinalma planını leğv edib. "Tərifimizdən saxlanılan pulla, sursatlı olmaqla, 4 təyyarə aldılar ki, qarşısında fotoşəkil çəkdirdilər. İskəndərlə şəkil çəkdirdiyimi kimsə görübmü?", deyə Sarkisyan bildirib.

O, təyyarələrin 2015-ci ildən bəri daha yaxşı şərtlərdə təklif olunduğuunu, ancaq nədənələ alınmadığını da qeyd edib. Sarkisyan Paşinyanı hərbi-texniki yardım kimi onun dövründə nə qədər patron aldığıni göstərməyə çağırıb.

"Onlar nə gətirdilər? Əgər bu mövzunu sona qədər davam etdirsə, mən rəqəmləri yayacağam. Ancaq hələlik özümü saxlayıram, çünkü dövlətçiliyin və ordunun nə olduğunu başa düşürəm. Üstəlik, bu rəqəmlərin dərc edilməsi nəyə gətirib çıxarağın da anlayıram", deyə Sarkisyan vurğulayıb.

O, həmçinin qeyd edib ki, Paşinyan ordudan qorxuduğu üçün ordunu məhv etmək və zəiflətmək məqsədini qarşısına qoyub. Diqqətə çatdırıq ki, Ermənistəndə erkən parlament seçkiliyi iyunun 20-ne təyin edilib. Seçki kampaniyası isə rəsmi olaraq 7 iyunda başlayıb. Görünür, seçki günü yaxınlaşdırıqca, tərəflər bir-birini ittiham etməyə, günahlandırmağa, bununla da bir-birini xalqın, seçicinin gözündə salmağa çalışır. Belli olur ki, bundan sonra məhz bu istiqamətdə mübarizə dəha da siddətlənəcək və heç şübhəsiz ki, tərəflər bir-birilərini da haçox ifşa edəcəklər.

Inam Hacıyev

“Rusiya və Türkiyə vətəndaşlarının Azərbaycana saflarının başlaması turizm sektorunu canlandıracaq”

Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi, Azərbaycanın imici, dünyaya integrasiyası üçün çox mühüm bir vasitədir. Turizmlə bağlı, ölkənin inkişaf strategiyası ümumilikdə iqtisadiyyatın gücləndirilməsinə böyük töhfə verir. Lakin pandemiya səbəbindən ölkələr arasında hava, quru və dəniz nəqliyyatı əlaqələrinin bağlanması, turist səfərlərinə tətbiq edilən qadağalar turizm sektoruna mənfi təsir göstərib.

rü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm meqsədilə həyata keçirilib. Ölkəmizə gələnlərin 32,7 faizi Rusiya Federasiyası, 27,6 faizi Türkiyə, 16,7 faizi İran, 10,8 faizi Gürcüstan, 2,5 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxistan və Özbekistan, hər birindən 0,6 faiz olmaqla Türkmenistan və Almaniya, 0,5 faizi İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 92,6 faizini kişilər, 7,4 faizini qadınlar təşkil edib.

Otan ilin eyni dövründə cari ilin yanvar-aprel aylarında Gürcüstan'dan gələnlərin sayı 8,6 dəfə, Türkmenistandan - 6,9 dəfə, Qazaxistandan - 5,7 dəfə, Öz-




dan - 1,2 dəfə azalıb. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 2,5

Federasiyası və Türkiye Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisine müyyən edilmiş şərtlərlə səfər edə

dan mühüm önem daşıyır.

Yalnız Türkiye və Rusiya deyil, yaxın gelecekdə epidemioloji vəziyyət və əhalinin vaksinasiya səviyyəsi əsas götürülərək digər ölkələrin vətəndaşlarının da hava yolu ilə Azərbaycan Respublikasına girişinin bərpa edilməsi məsələsinə baxılmalıdır.

Mövzu ilə bağlı “İki sahil”ə danışan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətə əlaqələr sektorunun müdürü Kənan Quluzadə təsdiq edib ki, ölkəmizə gələn turistlərin yüksək faizi Rusiya və Türkiye vətəndaşları tuturdu. Bu baxımdan 10 iyun tarixindən etibarən Rusiya və Türkiyə vətəndaşlarının Azərbaycan ərazisine səfərinin başlaması turizm sektorunu canlandıracıq. Sektor müdürü onu da



Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dö-

bekistandan - 3,8 dəfə, Rusiya Federasiyasından - 3,1 dəfə, Ukraynanan - 2,7 dəfə, Böyük Britaniyadan - 2,7 dəfə, Belarusdan - 1,8 dəfə, Türkiyədən - 1,5 dəfə, İran-



dəfə azalaraq 27,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 dəfə azalaraq 63,1 min nəfər, Avropanın üzv ölkələrindən gələnlərin sayı 2,6 dəfə azalaraq 5,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 27,1 faizi hava, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Artıq ölkəmizde pandemiya ilə bağlı mövcud şəraiti uyğun olaraq turizm sektorunun canlanması istiqamətində müyyən addımlar atılır. Qeyd etmək lazımdır ki, son bir ildən artıq müddət ərzində həyata keçirilmiş genişmiqyaslı tədbirlər, o cümlədən 2021-ci ilin yanvar ayından etibarən başlanmış uğurlu vaksinasiya programı nəticəsində Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə müsbətə doğru inkişaf etmiş, xüsuslu karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlər aradan qaldırılmışdır.

Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinə yanında Operativ Qərargah Azərbaycan kimi epidemioloji vəziyyəti sabit olan bir sira ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilmələri üçün xüsusi icazə telebinin məhələli şəkildə ləğv olunması barədə qərar qəbul edib. Belə ki, ilkin mərhələdə 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya



biləcəklər. Artıq dünyada turizm mövsümü başlayıb və sərhədlərin açılması bu sahədə canlanma yaranmasını şərtləndirir.

Qeyd edək ki, sərhədlərin açılması turizm sektorundan ölkəyə daxil olan valyutanın həcmi də artıracaq. Belə ki, pandemiyanın əvvəlki ilə Azərbaycana gələn 3 milyon 170 min turistin 29,4 faizi Rusiya, 10 faizi Türkiyə, vətəndaşları ididir. Bu baxımdan, iqtisadi ekspertlərin dəfiyələrinə görə, Azərbaycana səfər qaydalarının yumşaldılması respublikaya daxil olan valyutanın həcminin artırılması baxım-

vurğulayıb ki, Türkiye ilə pasport rejiminin ləğv edilməsi də turizmin inkişafına tekan verəcək. Türkiye Azərbaycana turist cəlb etmək üçün prioritet istiqamətdir və turizm sənayemiz gələcəkdə yaranan yeni imkanlardan bərələnəcək.

K. Quluzadənin sözlərinə görə, digər ölkələrin də sərhədlərin açılması müzakirə olunur. Görünən odur ki, hansı ölkələrdə vaksinasiya yüksək səviyyədə həyata keçirilib əhalinin çox hissəsinə əhatə edirəsə bu ölkələrlə sərhədlərin açılması daha realdır.

Nigar Orucova

Aysel Məmmədova



Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci ilin noyabrın 9-da Türkiyə Cümhuriyyəti tətbiqib. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir.

Ümummilli Lider Heydər Əliyevin "Bir millet, iki dövlət" kəlamı siyasi, iqtisadi, mənəvi, elcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vaxı ilə demişdi "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir". Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdəşliq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındaki münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərefindən həyata keçirilən məqsədyönlü siyasetin mənətiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqdır, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviye keçməkdədir.

Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərə səviyyəde olduğu kimi, şəxsi münasibətlərdə de əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstek vermeyin əsl örənini nümayiş etdirmiştir. Əliyev-Ərdoğan birliyi və hemrəyliyi, dövlət başçılarının bir-birinə "qardaşım" deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliliyi üçün də nümunədir.

Azərbaycanın işgal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Mühərbiyəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəsək təmənnəsiz qardaşlığın parlaq nümunəsidir. Vətən mühərbiyəsindən Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük ezməkarlıq göstərdilər. Beynəlxalq səviyyədə nə qədər teziqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çekilmədi.

Vətən Mühərbiyəsində Şanlı Ordumuzun Ermənistan üzərində əldə etdiyi parlaq qələbə nəticəsində Regionda yeni reallıqlar yaranmışdır. Bu reallıqların yaranması nəticəsində qardaş Türkiyə ilə iqtisadi əməkdaşlığın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində yeni prespektivlər meydana çıxır. Bu ilin 29 may tarixində cənab Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə



Rauf Əliyev,
Milli Məclisin deputati

heyətini qəbul etdiyi zaman bir daha Azərbaycan-Türkiyə əməkdaşlığının strateji əhəmiyyət kəsb etdiyini ve iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.

Türkiyə ilə Azərbaycan arasında gəz satışı və nəqli ilə bağlı bütün məsələlər razılışdırılıb. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasetinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünkü Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidiylərə baxdığı "Nabukko" kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiye arasında razılışdırılan yeni gəz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, "Cinub Qaz Dəhlizi"nin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsnə rol oynayır.

Ölkələrimiz arasında siyasi sahədə əməkdaşlıq uğuria inkişaf edir. 2021-ci il 1-3 iyun tarixlərində YAP-in nümayənde heyətinin Türkiyənin Ədalət və Inkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olması buna parlaq nümunədir. Nümayəndə heyəti qəbul edən Türkiye Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırlı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulamış, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifade etmiş, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdırma bilmələrinin vacibliyini qeyd etmişdir.

Hər iki ölkənin hakim partiyaları - YAP və AKP arasında uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. İyun ayının 2-də əməkdaşlıqla dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilmesi baxımından xüsusi əhəmiyyət kəsb edə biler. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə məbadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə oldu-

ğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcəkdir;

44 günlük Vətən mühərbiyəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərde həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlangıcının esasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəcəsidir.

YAP və AKP sədrlərinin - dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə məbadilərinə, elcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcəkdir və bu xalqlarımızın gələcəyinə xidmət edən əməkdaşlıq nümunəsidir.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan demisi: "Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiye vardır". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir: "Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, ebedidir".

"Azərbaycan antiterror əməliyyatı keçirə bilər"



Ermənistən sərhəd zonalarında təxribatları fərunda Azərbaycanın antiterror əməliyyatları keçirmək haqqıdır. Bu torpaqlar bizim əzəli torpaqlarımızdır və məhz buna görə də Azərbaycanın bu əməliyyatı keçirməsi beynəlxalq hüquqa zidd deyil". Bu fikir-ləri SIA-ya açıqlamasında Milli Məclisin deputati Arzu Nağıyev deyib. Deputatin sözlerinə görə, biz öz ərazimizdə bize qarşı terror törədə biləcək istənilən terrorçu qruplaşmanı zərərsizləşdirmək üçün lazımi addımı ata bilərik: "Məhz, 10 noyabr razılışmasından sonra təxribat törədən revanşist qüvvələrin terror əməllərinin qarşısını almaq üçün Azərbaycan xüsusi xidmət orqanları bu cür əməliyyat keçirib. Bu gün də bu cür təxribatlar davam edir. Düşünürəm ki, Ermənistanda keçiriləcək növbədənən parlament seçkiliyi yaxınlaşdıraq bu kimi təxribatlar çoxalacaq. Sözsüz ki, Azərbaycan hüquq-mühafizə orqanları, Azərbaycan Ordusu bu cür təxribatların qarşısını almağa qadırdır".

A.Nağıyev vurgulayıb ki, erməni tərəfi her hansı bir təxribata yene də əl atarsa, təxribatçıları yerindəcə zərərsizləşdirmək bizim haqqımızdır: "Heç bir cinayətkar, heç bir terrorist Azərbaycan ərazisində bu hadisələri törədə bilməz. Çünkü Azərbaycan Ermənistən sərhədi delimitasiya və demarkasiya prosesindədir. Ölək sərhədlərimizi pozmağa, terror aktına cəhd etməklə mina basdırmağa çalışanların qarşısının alınması üçün Azərbaycan əlindən gələni edəcək".

Aysel Məmmədova

"Ermənistən öz həyasız bəyanatlarından əl çəkməzsə..."



"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzalaşma planı"na əsasən komanda-qərargah kimi təlimlər qabaqcadan hazırlanmış plana əsasən həyata keçirilir". Bu sözləri SIA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan hal-hazırda 44 günlük mühərbiyədə qalib geləsə də bütün problemlərin həlli baxımından hələ də Ermənistən qarşidurmanı yaşayır: "Ermənistənla qarşidurma, Ermənistən kimi qoşunun olması bizi mütləq şəkil-də vadar edir ki, bizim hərbi qüvvələrimiz daim yüksək həzırlı səviyyəsində olsun. Bu baxımdan istər Naxçıvan qarnizonu, istər bütövlükdə bizi qoşunlarımız o cümlədən

xüsusi təyinatlılarımız, ümumqoşun birləşmələrimiz, hərbi hava qüvvələrimiz daim hazır vəziyyətdə olmalıdır. Çünkü biz Ermənistən kimi bir qoşu ilə yanaşı yaşamaq məcburiyyətdindəyik. Bu gün bildiyimiz kimi Ermənistəndən seçiqabağı kifayət qədər revanşist qüvvələr var və bu qüvvələr çox kəskin ifadələr işlədərək Qarabağın geri alınması ilə bağlı planlar qururlar. Onlar bunu açıq şəkildə etiraf edirlər, beynəlxalq gö-

rüşlərdə də bildirirlər. Təessüflər olsun ki, beynəlxalq qurumlar bunu görməzlilikdən gəlirlər. Belə olan halda əsas ümid şübhəsiz ki, Azərbaycanın özüne, Azərbaycanın Silahlı Qüvvələrinə, Azərbaycanın Ali Baş Komandanı adı. Azərbaycan Silahlı Qüvvələri daim hazır vəziyyətdə olmalıdır".

Politoloq həmçinin qeyd edib ki, Ermənistən öz revanşist, həyasız bəyanatlarından əl çəkməzsə, Azərbaycan da sovet-boşhevik dövləti tərəfindən Ermənistənə pay verilən, tarixi, öz torpağı olan Zəngəzur torpağını öz iddiasını rəsmi olaraq ortaya qoya bilər: "Yaddan çıxarmamalıyım ki, Ermənistən havadarları hələ də bu oyundadırlar. Kənardan baxsalan belə onlar öz siyasi mövqeləri ilə oyunda iştirak edirlər. Azərbaycanın maraqlarını təmin etmək üçün ordumuz daim öz potensialını nümayiş etdirməli, daim hazır vəziyyətdə olmalıdır. Bu baxımdan da Naxçıvan qarnizonunda təlimlərin həyata keçirilməsi Ermənistən və onun havadarlarına da göstərir ki, Azərbaycan inkişaf edəcək, hadisələrin hər bir ssenarisinə hazır vəziyyətdədir".

Arzu Elsevərqizi



Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı regional tərəqqiyə mühüm töhfədir

Azərbaycan-Türkiyə münasibətləri möhkəm təməllər üzərində qurulub. Bu münasibətlərin əsasını tarixi dostluq, qardaşlıq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq təşkil edir. Xalqlarımızın eyni soykökündə, dili, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də bir-birlərinin yanında olub.

Olkələrimiz arasında münasibətlərin ən düzgün formulunu Ulu Öndər Heydər Əliyev verib: "Bir millet, iki dövlət". Azərbaycan-Türkiyə dövlətləri arasındaki münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədönlü siyasetin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqdır, bir sira sahələr üzrə isə keyfiyyətəcə yeniyi müstəvəyi keçməkdədir. Olkələrimiz arasında əlaqələrin yüksələlən xətəl inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisine, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Eyni zamanda, türk dünyasının daha six şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də, məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkəlli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səyərlər göstərir".

Hazırda siyasi müstəvədə olkələrimiz arasında yüksək səviyyədə münasibətlər iqtisadi sahədə de hiss olunmaqdır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcmiñin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Son vaxtlar bu istiqamətdə bir sira mühüm addımlar atılıb. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsində siyasi liderlərin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğunu kimi, şəxsi münasibətlərde də əsl qardaşlıq nümayiş etdirmələri olduqca əhəmiyyəti rol oynayır. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəye birmənəli dəstək verəyin əsl örnəyini nümayiş etdirmesi, Əliyev-Ərdoğan birliliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə "qardaşım" deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliliyi üçün də nümunədir.

Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxış edərkən dediyi sözler bu gün də hər birimizin qəlbindədir və unudulmayıb:

"Türkiyə son illər ərzində çox böyük və şərəfli yol keçmişdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə چevrilibdir. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna biləz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə ne qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. Türkiyə böyük iqtisadi güce sahib bir ölkədir. Təsadüfi deyil ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmaya qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə qoymuş olduğu və qoymağı səmaya 20 milyard dollara bərabərdir".

Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonraq dövrə təsadüf edir. Türkiyə ilə iqtisadi münasibətlər müxtəlif sahələri əhatə edir. 2020-ci ildə Azərbaycan və Türkiyə liderlərinin Azərbaycan-Türkiyə Yüksek Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasındaki çıxışında bu rəqəmin 15 milyard dollara çatdırılmasının hədəfləndirilən qeyd edilib, 1. Ölkələr, bu hədəfə nail olmaq üçün bir sira sazişlər imzalayıb. Bunlardan biri 1 iyul 2020-ci il tarixində təsdiq edilən iki hökumət arasında Preferensial Ticaret Sazişidir. Sazişdən əvvəl Türkiyə Azərbaycan bazarında yüksək tariflər və kvotalar nəticəsində azad ticarət sazişinin üstünlüklerindən yararlanan MDB ölkələri ilə qiyamət rəqabətində uduzur və Azərbaycanla xarici ticarətində mövcud potensialından daha aşağı nəticə göstərirdi. Bu saziş, 15 mal qrupunda tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasında xarici ticarət dövriyyəsinin artıracaq və ölkələrin qoymaları xarici ticarət dövriyyəsi hədəfinə çatmaqlarını daşıyaq. Ticarət həcmiñin artması iqtisadi əlaqələrin inkişafını və ədalətli rəqabət üçün elverişli mühitin yaradılmasını təmin etməkələr, hər iki ölkəyə investisiya qoymularını da artırıb. Azərbaycanla Türkiyənin birlikdə reallaşdırıldığı iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyəti var. İki ölkə arasında qaz satışı və neqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Olkələrimiz arasında yeni sazişin imzalanması

isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasetinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünkü Avropa İttifaqının, diger Qərb ölkələrinin böyük ümidiylər baxdı "Nabucco" kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Türkiyə və Azərbaycanın əməkdaşlıq edə biləcəyi növbəti layihə "Nabucco"dur.

"Nabucco" layihəsi ("TAP" və "ITGI" layihələri ilə parallel) Xəzər regionundan təbii qazın Rusiya-dan yan keçmək, Azərbaycan, Gürcüstan, Türkiye, Bolqarıstan, Macarıstan, Ruminiya və Avstriyadan Avropa ölkələrinə neqlini nəzərdə tutur. Bu layihə ilə 31 milyard kubmetr qaz neqlə üçün nəzərdə tutulub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Örzurum neft-qaz kəmərlərinin istifadəyə verilmesi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan və Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşınmalarda mesafe və daşınma müdafiənin qidalılmışında strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rəfahının yüksəldilməsində əhəmiyyətidir. İşgal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə eks-hücum əməliyyatı ilə erməni qəsbəkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün haqıqi mənasında təmənnəsiz qardaşlığın təntənəsi idi. İstər mühərribə gedişində, istərsə də mühərribədən sonrakı günlərdə Türkiyənin rəsmi dairələri ilə yanaşı, türk ictimaiyyətinin de Azərbaycan dövlətinə və xalqına destəyi yüksək olmuşdur. Türkiyənin media qurumlarının o günlərdə Azərbaycana birmənəli dəstəyi, daim yanımızda dayanması, operativliyi, obyektivliyi, peşəkarlığı, xalqımızın 30 illik Qarabağ savaşı və Vətən mühərribəsi haqiqətlərinin dünyaya yayması isə bir daha "iki dövlət - bir millət" olmanın əyani ifadəsinə, birlilik və əbabərliyimizin təntənəsinə çevrildi. Torpaqlarımızın azadlığı uğrunda erməni işğalçılara qarşı mübarizədə Türkiyə Cümhuriyyətinin ürekədən gələn etibarlı qardaş sözü hər cür silahlı müdafiədən qat-qat üstündür. Döyüş meydandlarında işğalçı ermənistanın layiqli dərsini verməyi bacaran Azərbaycan üçün qardaş Türkiyənin gerçək mənəvi dəstəyi herbi-iqtisadi köməyindən də əhəmiyyətlidir. Mühərribənin başa çatıb sülhməramlıların bölgəyə yer-

ləşdirilmesi gedisində de Azərbaycanın Türkiyə ilə six əməkdaşlığı aktual qalmışdır. Bu istər siyasi, istərsə də diplomatik müstəvədə davam etmişdir. 2021-ci il 1-3 iyun tarixlərində YAP-in nümayəndə heyətinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərinə səfer etməsi ölkələrimiz arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Türkiyə və Azərbaycanın əməkdaşlıq edə biləcəyi növbəti layihə "Nabucco"dur.

Nümayəndə heyətini qəbul edən Türkiye Prezidenti Türkiye-Azərbaycan əlaqələrinin hazırlı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdi. Diqqətə çatıldı ki, işğaldan azad edilən ərazi-lərde aparılan əsaslı bərpə və yenidənqurma işləri, əhalinin doğma yurduna vahid strategiya əsasında qaytarılması istiqamətində görülen işlər nümunəvidir. Bütün bu proseslər Azərbaycanın və Türkiyənin atlığı birgə addımlar təqdirəlayıq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının səmərəli əməkdaşlığı qardaşlığımızın qorunmasına böyük töhfədir. Görüşlərdə belə bir inam da ifadə olundu ki. YAP və AKP sədrlerinin dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə etdi. Görüşdə hər iki tərəfdən hakim partiyaların roluna toxunuldu, partiya funksionerlərinin fealiyyətlərinə yəni çağışlırla uyğunlaşdırıa bilmələrin vacibliyini qeyd olundu. Partiya liderləri arasında olan dostluq münasibətlərin AKP və YAP arasında əlaqələrin daha da sıxlışmasına təkan verəcəyi vurğulandı. 44 günlük Vətən mühərribəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxınlıq iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlangıcının əsasını qoymusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəcisidir. Hər iki siyasi partiya üzv olduqları müxtəlif siyasi platformalarda bir-birinin maraqlarının qorunmasına, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclər platformlarında birgə fealiyyətdə uğurlu yol qət edə bilər.

Görüşdə iki qardaş ölkənin gənclər birləşmələri arasında əməkdaşlıq imkanları, tərəfdəşlik əlaqələrinin qurulması, hər iki partiyani təmsil edən gənclərin ölkələrimizə qarşılıqlı səfəri, intellektual interqərasiya yolları da müzakirə olundu. Azərbaycanın və Türkiyənin dövlətçilik tarixindən mühüm tarixi missiya həyata keçirən YAP-in və AKP-nin gənc üzvlərinin ictimaiyyəti proseslərdəki fealiyyəti mühüm amil kimi dəyərləndirildi. Diqqətə çatıldı ki, gənclər bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunmasına, dövlətçiliyə aid bütün proseslərdə feal olmalı, temaslarını intensivləşdirməli, cəmiyyətlərimizdə saf imicləri ilə nümunəvi olmağı davam etdirməlidirlər. Çıxışlarda diqqətə çatıldı ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilmez Azərbaycan Ordusunun 44 günlük şanlı Vətən savaşında qazandığı qələbə bölgədə yeni vəziyyət yara-

dib. Regional nəqliyyat və kommunikasiya xətlərinin bərpası sülh, əməkdaşlıq və inkişaf istəyən bütün tərəflərin maraqlarını təmin edir. Bütün tərəflər işğal faktının aradan qaldırılması nəticəsində yaranmış vəziyyəti düzgün dəyərləndirməlidir.

Zəngəzur nəqliyyat dəhлизinin əhəmiyyətini yüksək dəyərləndirən partiya rəsmiləri Türkiyənin Naxçıvana birləşəcək dəmir yolu xətti ilə Azərbaycanın digər bölgələrinə və digər türkəlli ölkələrə quru yolu ilə sərbəst çıxış əldə edəcəyini bütün region üçün əhəmiyyətli hadisə kimli qiyətləndirdilər. Diqqətə çatıldı ki, işğaldan azad edilən ərazi-lərde aparılan əsaslı bərpə və yenidənqurma işləri, əhalinin doğma yurduna vahid strategiya əsasında qaytarılması istiqamətində görülen işlər nümunəvidir. Bütün bu proseslər Azərbaycanın və Türkiyənin atlığı birgə addımlar təqdirəlayıq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının səmərəli əməkdaşlığı qardaşlığımızın qorunmasına böyük töhfədir. Görüşlərdə belə bir inam da ifadə olundu ki. YAP və AKP sədrlerinin dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə etdi. Görüşdə hər iki tərəfdən hakim partiyaların roluna toxunuldu, partiya funksionerlərinin fealiyyətlərinə yəni çağışlırla uyğunlaşdırıa bilmələrin vacibliyini qeyd olundu. Partiya liderləri arasında olan dostluq münasibətlərin AKP və YAP arasında əlaqələrin daha da sıxlışmasına təkan verəcəyi vurğulandı. 44 günlük Vətən mühərribəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxınlıq iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlangıcının əsasını qoymusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəcisidir. Hər iki siyasi partiya üzv olduqları müxtəlif siyasi platformalarda bir-birinin maraqlarının qorunmasına, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclərin beynəlxalq fealiyyətdə və digər istiqamətlər üzrə davamlı əməkdaşlıq edəcəklər. Azərbaycan-Türkiyə arasında sürətə inkişaf edən əməkdaşlığın perspektivi və genel əməkdaşlığı genişləndirir. Bu əməkdaşlıq dünyaya əsl qardaşlığın nümunəsi bəyan edir və real həyatda təsdiq olunur. Biz "Bir millet, iki dövlət" deyən ümummilli liderimiz Heydər Əliyev, "Azərbaycanın kədərimiz, sevinci sevincimizdir" söyleyən böyük Atatürk, "Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, ebedidir" ifadəsinə sonsuz iftخار hissələ bildirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, "Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır" inamını bütün qururu ilə deyən Prezident Rəcəb Tayyib Ərdoğan xalqlarımızın birlik və həmrəyliyinin, sarsılmazlığının sözən "əbədi həykəli"ni yaratmışlar.

**Könül Məmmədova
YAP Şamaxı rayon
təşkilatının Şura üzvü,
Tərəqqi medallı**



"Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı unudulmayacaq tariximizdir"

Tariximize Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Çünkü Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə tələyülü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bu tarixi günlə bağlı YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov SIA-ya açıqlamasında iyun hadisələrinin dövlətçilik tariximizdə hansı dönüş nöqtəsinə səbəb olmasından ilə bağlı fikirlərini bildirib.

- Həmid müəllim, bu günlər Azərbaycan xalqı 15 iyun Milli Qurtuluş Günü növbəti dəfə böyük tantənə ilə qeyd etmək ərefəsindədir. Sizə, məlum iyun hadisələri dövlətçilik tariximizdə hansı dönüş nöqtəsinə səbəb oldu?

- İlk növbədə, belə bir şərəfli tarixi gün münasibəti ilə hər bir azərbaycanlı təbrik edirəm. Söz yox ki, Ümummilli Liderimiz Heydər Əliyev məhz 28 il əvvəl iyunun 15-də yenidən siyasi rəhbərliyə qayıdışı ilə üçuruma yuvarlanmaqdə olan ölkəmizi bir çox bəlalardan

xilas etdi. Çünkü Ulu Önderin qayıdışı ərefəsində ölkə idarəolunmaz bir həddə çatmışdır. O vaxt respublikanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyeva müraciət etdi. Bu müraciət və Ulu Önder Heydər Əliyevin cavabı "SƏS" qəzətində dərc olundu. Müraciətdə yeni partiyanın yaradılması və partiyaya Heydər Əliyevin sedrlik etməsi arzuları ifadə olunurdu. Ulu Önder Heydər Əliyev insanların çoxsaylı xahişlərini müsbət cavablandırırdı. Nəhayət, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdillikle partiyanın sədri seçildi.

- 1993-cü ilin iyun hadisələrinin hansı siyasi-ictimai səbəblərdən baş verdiyini deyə bilərsiniz?

- Ümummilli Liderin siyasi rəhbərliyə ikinci qayıdışı bizim yaxın və unudulmayacaq keçmişimizdir və hamımız o günlərin şahidiyik. 1993-cü ilin may-iyununda hökmət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş vermesi və müstəqiliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o

zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvet etməye məcbur oldular. Çünkü Ulu Önderin yenidən siyasi hakimiyyətə qayıdışı ərefəsində ölkənin bütün sütunları laxlamışdır. Vəziyyət çətin olsa da, ondan çıxış yolu da vardi. Bu da Böyük Önder Heydər Əliyevin siyasi iradəsi, çoxillik səriştəsi, idarəetmə bacarığı idi. Xalq da bunu bildiyindən bu sonuncu ümidi məhkəmə yapıdı, təkidle Onun siyasi hakimiyyətə qayıdışını istədi. Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtmışla, əslində, ölkəmizi sürükəndiyi üçurumdan xilas etdi. Heydər Əliyevin qayıdışı ilə ölkənin həyatında yeni bir ab-hava yarandı. Ulu Önder Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin selahiyetini heyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ölkəmiz bu illər ərzində bir çox daxili və xarici siyaset sahəsində uğurlar elde edir. Onun alternativi olmayan siyaseti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli qürurumu özüne qaytaran, torpaq həsratine son qoyan 44 günlük ikinci Qarabağ müharibəsinin Zəfərə nəticələnməsi, məhz Ulu Önder Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə

ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin etmədir.

Bu gün qazaxlıların bir sevinci də artıq gündəlik eşitdikləri ateş səslerini unutmalarıdır. Artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi tarixə qovuşub. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu Ermənistana elə bir dərs verib ki, tarix boyu onu unutmayıacaq. İllədir yaratdıqları "məğrur erməni ordusu" mifi tama-milə darmadağın edildi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri daim irəli getdi, cəbhədən davamlı qələbe xəbərləri gəldi. Ordumuzun güclü, qüdrəti qarşısında Ermənistandız çökdü, kapitulyasiya aktına imza atdı.

- Ərazi bütövlüyüümüzün bərpası ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin həyatında yeni dövr başladığını demek olarmı?

- Bəli, artıq ölkəmizin həyatında yeni dövr başlayıb - quruculuq, bərpa dövrü. Bu günümüzün mənzərəsi budur ki, Azərbaycan yeni reallıqlar yaradıb, bölgədə yeni əməkdaşlıq formatlarının təməli qoyulur. İşğaldan azad edilmiş torpaqlarımızın, dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşamızın cənnət məkanına əvərilməsi esas prioritətdənədir. Bunun üçün həmin erazilərdə yeni idarəciliy sistemini yaradılması is-

tigətində addımlar atılır. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş rayonlarda Prezidentin xüsusi nümayəndələri institutu formalaşır. İlk addım Qarabağın ürəyi olan Şuşamızda atıldı. Dövlət başçımızın dediyi kimi, bütün işlər planlı şəkildə həyata keçirilir.

Məhz bu baxımdan, Ulu Önder Heydər Əliyevin şah əsəri adlandırdığımız müsəir Azərbaycan iqtiyası cəhətdən inkişaf etmiş tərəqqi dövrünü bu gün də yaşayır, yasadır, inkişaf etdirir. Dünya şöhrəlli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar neticəsində Azərbaycan dünyasının inkişaf etmiş ölkələri sırasına çıxb. Artıq Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyi məsələlərində mühüm rol oynayır. Əlbəttə ki, bütün bunların əsasında Ulu Önderin hakimiyyətə qayıdışı ilə başlayan Milli Qurtuluş dayanır. Bütün münali həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fealiyyəti Azərbaycanın tərrixində dərin iz buraxaraq, əsl dövlət idarəciliyi məktəbine əvərilib. Azərbaycan xalqının hələ neçə-neçə nəslə bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahi naminə faydalananacaq.

RƏFIQƏ HÜSEYNOVA

Şarmazanovdan Paşinyana eyham: "Dovşan meydən oxuya bilməz, ayıl"

"Ermənistanda seçkiqabağı təşviqat aparılması nə artıq üçüncü gündür və bir şey ayındır ki, hökumət, başında təslim olan birinin rəhbərlik etdiyi rejim əzab içindədir."

SIA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumat istinadən xəber verir ki, bu sözləri Ermənistan Respublikası Partiyası icra orqanının üzvü Eduard Şarmazanov "Mənim Şərifim Var" blokunun qərargahında keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, bu əzabin bariz sübutu Paşinyan və onun "siyasi" komandasının balassız, təhqirədicidir, şiddətlidir, hansıki əslində bu bir xuntadır.

"Kapitulyator sürelə reytingini itirir, reytingi düşür, bu azalmanın dayandırmaq artıq mümkün deyil. Bildirek ki, onun əsəbi, bir çox halarda qeyri-kafi, bir çox halarda hətta qeyri-insani ifadələri və davranışları göstərir ki, bu kapitulyator Nikol özü reytingini itirdiyini yaxşı bi-

lir", deyə Eduard Şarmazanov bildirib.

O, qışqırq və şiddetin zəiflik əlamətləri olduğunu söyləyib. Deyib ki, siyasetdə, tarixdə səherdən axşama qədər küskünlük, böhtən və qışqırmaqla müşşələn birçə ciddi siyasetçi və ya komanda tanımır. Bildirib ki, Paşinyan üç ildir Ermənistana "rəhbərlik edən" və gələcəyə söz verən, ancaq bu gələcək barədə heç nə deməyen, yalnız sola və sağa qışqırın biridir.

Bu, Şarmazanovun fikrincə, bu şəxsin balanssız və kritik vəziyyətdində danişır. "Ömrü boyu yalnız təslim oldun: Vətənimizin 75%-ni Əliyevə təslim etdin. Şuşa kim təslim etdi, 5000 uşaqını qurban verən Hadrut, hər kəs uyğun olacağını təhdid etdi. Nə düzəldin, nə də düzəldin. Səninkı məhv etmək və təslim olmaqdır.

Bu 3 il ərzində, 44 gün və bu aylar ərzində Azərbaycan Sultanına bir söz deməyə cəsaret etməyən bir insan, bu gün Artsaxın qəhrəmanları olan azad olunmuş Artsaxa bir cəsəret çağırışı atır. Yoldaş, bir do-



şan aslanlara meydan oxuya bilməz. Onsu da oyan, "Şarmazanov işarə etdi.

"Mənim Onurum var" blokunun kampanyasından danişan Eduard Şarmazanov, şəxsi tehqirlərə əvvələnmiş fikrində olmadıqlarını qeyd etdi. "Bizim vəzifəmiz cəmiyyətin gözlərini açıq bir gücsüzlük simvolu və torpağı təslim edən bir şəxsin Ermənistən xalqını, Ermənistan Respublikasının vətəndaşlarını, Ermənistani təmsil edə bilməməsinə əməkdaşlığı.

O, bizi təhlükəsiz saxlaya bilməz. Sülh vəd etdi, ancaq müharibə getirdi, sevgi və dözümlülük vəd etdi, ancaq işiqla qaranlıq arasındaki mübarizəni getirdi, qələbə vəd etdi, lakin təslim oldu, gələcək vəd etdi, ancaq vendettalarla təhdid etdi. Mən illər düzəltməyə hazır olduğum üçün gedin və türkələr üçün düzəldin "dedi Eduard Şarmazanov.

Inam Hacıyev

Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması prioritətdir

"Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması prioritətdir. Yol mədəniyyət deməkdir. Cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə yolların yenidən qurulması istiqamətində böyük layihələr icra olunub". Bu fikirləri SIA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputatın sözlərinə görə, son 17 ilde 17 min kilometrdən artıq yol tikilib və dövlət vəsaiti hesabına insanların avtomobile hərəkətindən kifayət qədər rahatlıq yaradılıb: "Bu gün işğaldan azad olunmuş ərazilərdə də yolların yenidən qurulması istiqamətində böyük layihələr icra olunur. Bu ilin sonuna qədər "Zəfer" yolunun tikintisi başa çatdırılacaq və həmçinin digər istiqamətdə də yolların inşa olunur".

A.Badamov vurgulayıb ki, eyni zamanda yol infrastrukturunu təkçə işğaldan azad olunmuş ərazilərdə deyil, digər regionlarda harada ki, yolu yenidən qurulmasına ehtiyac varsa, yollar yeniden qurulur: "Cənab Prezidentin imzaladığı son sərəncama əsasən 5 rayonun yol infrastrukturunda yenidənqurma və abadlıq işləri nəzərdə tutulur ki, məhz bu da cəmiyyətimiz tərəfindən çox yüksək dərəcədə qiymətləndirilir".

Aysel Məmmədova



Azərbaycanda sosial şəbəkələrə qadağalar tətbiq olunur?

"Sosial şəbəkələrdə mesuliyyət məsələsini ciddi şəkildə qoyma lazımdır". Bu sözləri SIA-ya açıqlamasında media eksperti Azər Həsət deyib. Onun sözlərinə görə, sosial mediadan istifadə edən şəxslərin bir çoxları saxta hesablardan istifadə edir və ona görə de məsuliyyətdən yayına bilirlər: "Düşünürəm ki, insanları məsuliyyətə dəvət və cəlb etmek üçün sosial mediada qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olsun. Yəni sosial şəbəkədən istifadə etmek üçün qeydiyyatdan keçərkən real şəxsi bilgilərdən istifadə etsinlər. Bu ona görə lazımdır ki, sosial medialardan sui-istifadə edən, dezinformasiya yayan, başqaları təqib edən şəxslər və ya şantaj edən adamları tapıb məsuliyyətə cəlb etmek üçün şərait yaransın. Əks təqdirdə insanlar saxta ad altında gizlənlər və təbii olaraq, onları tapmaq və məsuliyyətə cəlb etmək problem olur. Biri də öz adı altında bu cür işlərlə məşğul olanlar var. Təbii ki, bunları bilməlkəndə edirler".

Azər Həsət həmçinin qeyd edib ki, digər tərefdən də onların arasında da elələri də var ki, məqsədli şəkildə bu işlə məşğul olurlar: "Yəni onlar bunu cəmiyyətdə çaxnaşma, insanların sinirləri ilə oynamalar, əsəb gərginliyini yüksəltmək üçün məqsədli şəkildə edirlər. Təbii ki, bu cür adamlar aşkarlanıb məsuliyyətə cəlb edilməsi işin həlli yollarından biridir. Lakin ən əsası odur ki, sosial mediadan insanlar real şəxsi bilgiləri ilə qeydiyyat keçsinlər".

Arzu Elsevərqizi





Ermənistan üçün sonuncu şans

Ermənistan ölmüş bir dəvədir, ondan bir dişlək pay qoparmaq istəyən erməni də az deyil. Ölmüş dəvənin sözdə sahibi bol olsa da, realliqda bu meyiti sürüyüb bir tərəfə çıxarmaq istəyən yoxdur. Bəli, iyunun 20-də ermənilər sandıq başına toplaşib Ermənistani o dünyaya necə göndərəcəkləri barədə yekun rəy verəcəklər. "Xəstə"nin ölüm epikrizində nə yazılıcaq, bu, hələlik məlum deyil.



...Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə sayılı günlər qalır. Keçmiş və indiki hakimiyət təmsilciliyi bütün resurslarından, informasiya texnologiyalarından istifadə edərək rəqiblərini ram etməyə, "taxt-taci" eله keçirməye çalışırlar. 26 partiya və blok ac canavar kimi Ermənistandan şəhər və kəndlərinə səpələnib. Seçki platformaları olmayan bu siyasi qruplar və onların liderləri seçkilərin səsini oğurlamak üçün mən bir dona girirlər. İlk sözləri mühərbiyədə məğlubiyyət, ikinci cümlələri erməni xalqının düşdüyü rəzil durumdur. Amma bu vəziyyətdən çıxış yolunu göstərmək ağıllarının ucundan da keçmir. Yalnız "bize inanın və səsinizi bize verin" deyə çeynenmiş təklifi bir daha səsləndirirlər. Mühərbiyədə məğlubiyyətin əsas səbəbkarı kimi Paşinyanı və onun komandasını hədəf göstərməklə qalibiyətlərinə artıq "peçət" vurdularını düşünürler.

Gəlin, vaxt itirmədən Ermənistandan bugünkü siyasi palitrasına diqqət edək. Suallar da az deyil. Qarşıdan gələn seçkilərlə bağlı partiya və blokların liderləri nə düşündür? Bu güne qədər Ermənistandan regionda yürütdüyü işğalçılıq və terror siyaseti və sonda ağır məğlubiyyət erməni xalqına dərs oldumu, yoxsa?.. Ermənilər onları 30 il "Qarabağ" buxovunda saxlayanları yənə dəstəkleyəcəkmi? Belkə, həmin buxovu çıxarıb atmaq isteyənlərin yanında olacaqlar? Hər halda 20 iyunda çox mətbəblər açılacaq, çox suallara aydınlıq gətiriləcək.

Bəs seçkilərin favoritləri bu barədə nə düşünür?

Ermenistanın ilk prezidenti, "Ermeni Milli Kongresi"ndən baş naziri namizədiyi irəli sürülmüş Le-

ilə tərk edib. Son 25 ilde Ermənistanda bu göstərici ilk dəfədir ki, qeydə alınır. Ölək boşalır. Bu axını durdurmasaq Ermənistana türkləre galacaq. Ona görə də hər bir seçici 20 iyunda elə seçim etməlidir ki, indiki vəziyyət dəyişsin, ölkəni bu günü salan hakimiyəti rədd olub getsin. Biz Ermənistəninin dirçəldilməsi, insanların sosial problemlərinin həll olunacağı bu yolu bilirik. Biz bunu sübut etmişik. Əger bize səs versəniz hər şey yaxşı olacaq və biz güclü Ermənistəni qura bilərik".

"Həyat, yoxsa ölüm". Ermənistəninin sayca üçüncü prezidenti, Respublika Partiyasının sədri, "Şərəfim var" blokunun lideri Serj Sar-



miz 5000 əsgərimizi, nə da Qarabağı qaytara bilər. Kimin ağlına gelə bilərdi ki, öz canını bu torpaqlar uğrunda fəda etmiş qəhrəmanlarımız qəbirde dinc yatmaq imkanından məhrum olacaqlar. Ermənistən satqınların ucbatından tərəfdəşəlarının və müttəfiqlərinin yanında inam və etibarını itirdi. İndi Ermənistənə rəhbərlik edən populistlər cəmiyyətimizi parçalamağı, bizi zəif salmağı məharətlə bacardı. Bu gün biz asta ölüm mərhələsindəyik. Bu eclaflar illerdə deyirdilər ki, sakit yaşamaq üçün Qarabağı Azərbaycanaya vermək lazımdır, mütəqəbələr bu yükədən azad olmalıdır. Onlar üçün Qarabağ boynumuzdan asılan ağır daş idi".

Hazırda özünü Ermənistənən baş naziri kimi təqdim edən Nikol Paşinyan isə siyasi opponentləri-

"məxməri mandatı" "polad mandat"la əvəz edəcəyik. Təbii ki, xalqın dəstəyi ilə. Xalq kim olduğunu çıxdan unudub. Biz isə onların vətəndaşlıq hisslerini özlərinə qaytaracaqıq".

Nikol xüsusi olaraq vurğulayıb ki, biz əvvəlki hakimiyət təmsilcilərindən fərqli olaraq bündən sonra uğurlu etmirik.

"İşıqli Ermənistən" partiyasının lideri Edmon Marukyan isə bildirib ki, Ermənistənən problemləri həll etmək üçün milli barışqı lazımdır: "Amma bu ölkəmizdə yoxdur. Birlikdə etmək problemimiz qaldıraqa düşmən (Azərbaycan) növbəti qəlebələr qazanır".

Bəli bu gün Ermənistənən acı-naqadlı vəziyyəti barədə yerli kütüivi informasiya vasitələri həyecan təbili çalışır. Bəzi media orqanları hətta Ermənistənən sahibsiz, başsız ölkə kimi təqdim edirlər. Məsələn, Ermənistənən "Zhoxovurd" qəzetiində bu gün dərc edilən bir məqalədə qeyd edilib ki, Ermənistənən seçkilər birinci turda bitməsə və bu vəziyyət bir ay davam edəcəkse, iyunun 20-dən əvvəl və ya sonra gözlənilənləri təsəvvür etmək qorxundur: "Ermənistən bu gün sahibsiz bir vəziyyətdədir və mövcud hökumət bu şəhərde hər hansı bir addım atmaq əvezinə təşviqat aparırr".

Qəzet vurğulayıb ki, Ermənistənən Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, bütün qubernatorlar məzuniyyətdədir və başqa heç bir məsələ ilə məşğul olmurlar. "Ümumiyyətə Xarici İşlər Nazirliyimiz yoxdur, nazir və bütün müavinlər istəfə etdi və yeni şöbə müdürü hələ təyin edilməyib" - deyə, qəzet yazır.

"News.am" portalında dərc olunan başqa bir məqalədə isə ölkənin uçuruma getdiyi vurğulanır. Sayt "Mənim Qürurum var" blokunun lideri Arthur Vanetsyanın fikirlərinə yer verərək bildirir ki, ölkə rəhbərliyi daim yalan danışır, yalan onların kredosudur. Daha sonra qeyd edilir ki, inqilabçı proseslər yolu ilə hakimiyətə gələn Nikol Paşinyanın davranışının çox böyük bir hissəsində populizm var.

Bələliklə, bu gün Ermənistənən təxminən eyni ab-hava hökm sürrür. Dövlətin düşdüyü bu xaotik vəziyyətdən çıxış yolu tapmaq evəzini, əli və ünү yetən hər kəs müxtəlif media orqanları vasitəsilə bir-biri ittiham edir, günahlandırır və ya təhqir etdirir. Erməni cəmiyyəti isə həmişəki kimi böyük bir çəşinqılıq içərisindədir.

V.VƏLİYEV



kisyan bu cümlə ilə seçicilərə səslənib və əlavə edib ki, dövləti yaşıtmak, öz varlığını davam etdirmək isteyirsinizsə bizim yanımızda olun: "Bu seçkilərin keçirilməsi bizim arzu və niyyətimiz deyildi. Bizi buna mecbur etdilər. Vətənin bu ağır gündən səslenen bu çağırışları qəbul etdi. Biz mövqeyimizdə qətiyyik. Seçkilər adı deyil. Ölüm, qalın məsəlesi həll olunur. Ya bir dövlətçiliyimizi itirəcəyik, ya da yenidən dirçəlib güclü Ermənistən quracaqıq. Ola bilsin ki, bu bizə verilmiş sonuncu imkandır. Mən istəmirəm ki, mənim nəvələrim evlərində divardan Ararat (Ağrı dağı) dağının şəklinin yanında Tatev monastr kompleksinin və Sevan (Göygöl) gölünün şəkillərini də assınlar. Mənə və mənim komanda-

ma "biz xəbərdarlıq etdik, biz əvəlcədən bilirdik" demək asan görünə bilər. Çünkü bunlar bu gün əhəmiyyətsiz sözlərdir. Nə itirdiyi-

Paşinyan reqiblərinə xıtabən bildirib ki, bəli, hər partiya və blok 20 iyun tarixini sanki haqq-hesab günü kimi təsəvvür edir: "Siz həm mənim, həm de Petrosyanın, Koçaryanın və Sarkisyanın etdiklərinə baxın və müqayisə edin. Biz özümüzə inanırıq, bilirik ki, seçkilərdən azı 60 faiz səs toplaya biləcəyik. Seçim xalqındır və biz bu seçicimə hörmətlə yanaşacaqıq".

Baş nazir vəzifəsini icra edən Paşinyan xəbərdarlıq etməyi də unutmayıb: "Məxməri"yə nöqtə qoymulacaq. 2018-ci ildən fərqli olaraq



“Ermənistan cəmiyyəti kriminallaşır və bu, siyasi müstəviyə keçir”

“Umumiyyətlə, Ermənistan tədəkkənlərə qətbələşmə ciddi şəkildə kəskinleşir və tərəflər bir-birinə qarşı, hətta ölüm kimi hədələyici ultimatomlar bələ verirlər. Biz bunu Robert Koçaryanın, Serj Sarkisyanın və Nikol Paşinyanın misalında görürük və düşünürəm ki, bu istiqamətdə əgər proses davam edəcəksə, seckidən sonra, Nikol Paşinyan qələbə qazanacağı təqdirdə bu, ciddi şəkildə İrəvan küçələrində silahlı toqquşmaya gətirib çıxara bilər.” Bu sözü SIA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

yanın Zəngəzur istiqamətində təbliğat-təşviqat kompaniyaları ilə tərəfdarlarını aktiv şəkilde öz etrafına toplaması,



Politoloq qeyd edib ki, Nikol Paşinyanın, Robert Koçaryanın, Serj Sarkisyanın, göründüyü kimi, rusiyapərvənlərin hakimiyət mühərrizi eyni müstəviyə keçib və bu müstəvədə tərəflərin silaha əl atması da mümkün görünür.

“Düşünürəm ki, Robert Koçar-

Nikol Paşinyana burada ölüm kimi şuarların verilməsi, onun hətta duele çağırılması kimi proseslər göstərir ki, Ermənistan cəmiyyəti artıq kriminallaşır. Bu kriminallaşma siyasi müstəviyə keçməklə Ermənistan dövlətinin daha da zəifləməsinə və siyasi deqradasiyaya

nistanın fəlakətine aparacaq bir proses kimi görünür və Nikol Paşinyanın konkret şəkildə reytingi də aşağı düşüb. Məlum məsələdir ki, Azərbaycan-Ermənistan sərhəddində delimitasiya və demarkasiya prosesinde təxribatlar fonda Azərbaycanın principial

gətirib çıxaracaq. Ümumiyyətlə, gözlənilən bu seckidə Qarabağ mühərribəsində məglubiyətlərindən sonra Ermə-



mövqeyi Paşinyanın reytinginə mənfi təsir edib. Buna baxmayaraq, təbii ki, bizim üçün də maraqlıdır ki, Ermənistan dövləti zəifləsin və qütblərə parçalansın, Ermənistan cəmiyyəti bir-birinə qarşı artıq düşməncilik müstəvisinə keçsin. Göründüyü kimi, artıq bu hal alıb və Ermənistanda iyunun 20-də keçiriləcək bu seckilər mütləq Ermənistan tarixində daha qanlı faciəyə gətirib çıxara biləcək kimi prosesler davam edir.

Ümumiyyətlə, Robert Koçaryanın, Serj Sarkisyanın, Artur Vanetsyanın formalaşdırıldığı blok Nikol

Inam Hacıyev

“Mənim qürurum var”ın rəhbəri “rus cəsusu” çıxdı?..



**..Onu necə deyirlər?
Hə, yadına düşdü:
■“kor kora kor deməsə,
bağrı çatlar”. Nə isə, o
gün aralarında nə ixtilaf
olubsa, bilmirəm, Nikol
Paşinyan vaxtilə Ermənistanın
Təhlükəsizlik
Xidmətinin rəhbəri postuna
təyin etdiyi silahdaşı
Artur Vanetsyanı
“russkiy şpion”, yəni rus
cəsusu adlandırdıb.**

Təbii ki, burada Vanetsyan da Nikola, ruslar demiş, “zdaçı”, yəni cavab vere bilərdi. Əslində, özü deyən, bunun üçün onun əlində kifayət qədər faktlar da var. Zarafat deyil, iki ildən bir qədər az Ermənistan kimi bir dövlətin Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. Nikolun bütün şirkələrini, onun Soros fondundan yardım adı altında, nə qədər maliyyə aldı, aldığı bu pulları harada gizlətdiyi barədə məlumatlıdır. Amma Vanetsyan elə “qabiliyət” sahibi deyil. Onun “mənim qürurum var” seçiqabığı

blokunun lideri olmasına siz təsdiq kimi qəbul etməyin. Qeyd edim ki, onun hansı “qürur” sahibi olduğunu, bəzi ermənilərin şübhəsi var deyə, mən onların necə “yanıldıklarını” “sübut” etməyə çalışacağam...

Başlayaqq... yadınızda olar, ay ermə...nankorlar, Artur Vanetsyan Ermənistan Futbol Federasiyasının sədri olanda ölkə futbolu neçə inkişaf etmişdi? Niye danırsınız? Hətta alman millisi də bunu eşidib erməni komandası ilə üz-üzə gəlməkdən ehtiyatlanırdı. Amma çox heyif ki, Ermənistan futbol yığmasının “adi bir səhv” üzündən italyanlara uduzması Vanetsyanın “qüruruna” pis təsir elədi və o federasiya sədri vəzifəsindən istefa verdi. İndi, ay ermə...nankorlar, siz deyin, qürursuz adam bele bir iş görərdim? Əlbətə, yox”. İndi sizin, durub, Ermənistan Futbol Federasiyasının sədri vəzifəsini ictimai vəzifə kimi qəleme verib, Vanetsyanın oradan gəlir götürmediyinə görə oradan getdiyini deməniz, mənəcə, “yalandır”. “Qüruru” olanlar pulgir olmurlar...

Ona görə də burada Artur üçün qürur məsəlesi vardi və elə “yüksek qürur” ki, bu, bu gün qədər ancaq ermənilərdə “müşahidə edilib”.

**Bu uşaqlarda
astma xəstəlik
riski daha çoxdur**

Keysəriyə əməliyyatı ilə doğulan uşaqlarda allergik xəstəliklərin ve astmanın olmasının ehtimalı daha çoxdur. SIA-nın xarici mətbuata istinadən verdiyi məlumatla göre, ana südü ilə qidalanan uşaqlarda astma xəsteliyinin olması ehtimalı daha azdır.

Körpənin qidalanma yolunun vacib bir orqan olduğunu vurgulayan mütəxəssisler, en azı bir il ana südü ilə qidalanan uşaqlarda astma riskinin az olduğunu, bu səbəbdən də ana südü verilməsinin məsləhəti olduğunu söyləyib. Astma ya səbəb olan digər faktorlardan biri də ananın tez-tez antibiotik istifadə etməsidir.

Antibiotiklər lazımlı olduğu zaman istifadə olunmalıdır. Əks təqdirdə bədəndəki faydalı bakteriyalar məhv olur və astma kimi xəstəliklər yaranır. Məsələn, uzunmüddəli qablaşdırılmış qidalalar, işlənmiş qidalardan yerine mövsumi, təzə, sağlam qidalardan qəbul etmək lazımdır.

Lətifə Abdulyeva


Ağasəf Babayev

Makronun haqq elədiyi şapalaq daha kimə dəydi?



**Yaxud, Məhəmməd
Mirzəli haqq elədiq-
lərindən başqa da-
ha nələrə layiqdir?**

Bugünlərdə Fransa prezidenti Emmanuel Makronun vətəndaşlarla keçirdiyi ayaqüstü görüşü zamanı yaşanan gözlənilməz kuryoz hadisə - yəni ona vurulan şapalaq video-görüntüsü anında dünyanın bir çox media orqanlarında, eləcə de sosial şəbəkələrində sürətlə yayıldı. Əslində, bu şapalağı haqq elədiyini yaxşı bilən Fransanın dövlət başçısı onu da dərk edir ki, uzun müddətdir ölkənin bütün əyalətlərində tügəyan edən narazılıqlar dalğası pik həddine çatıb və şapalaq məsələsi bu həddin ən təbii nəticəsidir. Yeni ona qarşı uzanan el - əslində narazı, etirazçı, onun siyasetini bəyən-məyən on minlərlə sayı olan hər bir fransızın vahid şəkildə cəmləşdiyi və şapalağa çevrildiyi reallığıdır. Necə deyirlər, olacağa çare



yoxdur və baş verən hadisə belə də çoxdan yetmişmişdi, sadəcə, qalırkı onun icrasına ki, o da yaşandı...

**Makron yaxşı bilir ki,
onun siyasetinə etiraz
edən minlərlə insanları
azadlığa buraxarsa, ona
qarşı daha nəhəng
qiymalar baş qaldıra bilər**

Lakin Makronun ona qarşı

Aksiyaların keçirilməsində kimlər maraqlıdır?

“Yaxın günlərdə genişmiqyaslı aksiyaların keçiriləcəyinə inanmırıam. Çünkü bunun üçün sosial sıfariş de yoxdur". Bunu SIA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.



Onun sözlərinə görə, bu, çoxdan sınaqdan çıxıb, artıq insanlar kütłəvi etiraz aksiyalarına maraq göstərmirlər: "Bu baxımdan da, siyasi partiyalar etiraz aksiyaları keçirə bilirlər. Ola bilsin ki, hansısa partiya sədri öz tərəfdarlarının bir neçə nəfərini küçəyə çıxara bilsin. Amma kütłəviliyin alınması üçün insanların buna inanması və maraq göstərməsi lazımdır. Bu sadalananların da heç biri ortalıqda yoxdur. Ona görə də, burada məqsəd nə olursa-olsun, belə bir aksiyaların keçiriləcəyi və təşkil olunacağı inandırıcı deyil. Aksiyaların keçiriləcəyi bildirməklə kimlərse öz-özünü varlığını nümayiş etdirmək isteyir. Bir sözə, adları çəkilən şəxslərin məqsədləri nədir, özləri bilərlər, amma reallıq budur ki, kütłəvi aksiyaların baş tutacağı inandırıcı deyil".

Gülyana

fiziki güc tətbiq edən şəxsləri (onlar iki nəfər imiş) bağışladığını bəyan etməsi inanın ki, heç bir səmimiyyət çərçivəsinə sığdır. Daha dəqiq desək, eger qarşısından növbəti seçkilər gelməsə idi, onun bu şəxsləri bağışlayacağını iddia etmək olmazdı. Əslində, Makron ona endirilən şapalağa görə həmin şəxslərə minnətdar da olmalıdır, axı seçkilər ərefəsində ona reyting qazandırdılar. Daha doğrusu, o, "mən onları bağışlaşdım" demək, dərhal cəmiyyətde "humanist məlek" obrazını yaratdı.

Lakin gəlin-görək, xalq onu bağışlayır mı? Təkcə son sarıjiletliyə qiyamında Fransanın paytaxtı da daxil olmaqla əyalət və vilayətlərində saxlanılan şəxslərin sayı onminlərlədir. Üstəlik, sarıjiletliyə kütłəvi etiraz aksiyaları zamanı müxtəlif bədən xəsarətləri alanlar, əlliilik dərəcəsinə çatanlar, hətta həyatlarını itirənlər də oldu! Bax, onlar və onların ailələri Emmanuel Makronu heç vaxt bağışlamayacaqlar, eləcə də Makron daha səmimi görünmək üçün həbsə atılan etirazçıları əfv edə, bağışlaya bilərdi, amma bunu etmir və etməyəcək. Çünkü yaxşı bilir ki, onun siyasetinə etiraz

də AXCP sədri Əli Kerimlinin erməni aşnalarına canla-başla işleyən nökəri Məhəmməd Mirzəlidir.

Ona-buna "dürüstlükdən" dəm vurub, insanların pullarını atan bu siyasi gədə ele bilir ki, Makron həqiqətən də humanizm nümayiş etdirib. Amma unudub ki, bu dünyada kim nəyi haqq edirsə, onu da alır. Məsələn, Məhəmməd Mirzəli ona "ŞƏRƏFSİZ" deyən arvadından incimədiyini etiraf edir, üstəlik, bu sözən "ləzzət" aldığını bildirir. Demək ki, o "ŞƏRƏFSİZ" adını haqq edib və ucuz həyatını şərəfsizcəsinə yaşıamaqdır.

Məhəmməd Mirzəli yalnız töretdiyi əməllərinə görə tam haqqını almayıb, onun qarşısında alacağı haqları o qəderdir ki...

Yaxud, bu yaxınlarda insanlardan aldatma yolu ilə aldığı pul-paranı geriye qaytarmadığına görə döyülen, neinki şapalaq, hətta təpiklər və s. qazanan Məhəmməd Mirzəli bu cür sonluğa layiq görülməliydi ki, onu da haqq edib. Eləcə də, Makron da haqq elədiyi şapalaq payını aldı və maraqlıdır ki, ona dəyən şapalaq sanki Məhəmməd Mirzəliyə də dəyib. Yoxsa özüne bu qədər el qatıb, mövzu etra-



edən minlərlə insanları azadlığa buraxarsa ona qarşı daha nəhəng qiymalar baş qaldıra bilər. Seçkilər ərefəsində isə belə bir tale ona ümumiyyətlə sərf etməz, uduzmaq və xalqı tərəfindən linç olunmaq da istəmir axı...


**Məsalən, Məhəmməd
Mirzəli "ŞƏRƏFSİZ"
adını haqq edib və ucuz
həyatını şərəfsizcəsinə
yaşamaqda davam edir**

Bütün bunlar öz yerində, amma gelin indi də nəzərimizi salaq Avropana yaşayan və adalarını "siyasi mühacir" qoyaraq dövlətimiz, hakimiyyətimiz əleyhinə fəaliyyət göstərənlərə, divan siyasetçilərinə və düşmən dəyirmanına su tökenlərə. Belə ki, sözügedən hadisədən sonra, yeni Makronun ona şapalaq ilişdirən ürəkli fransızları "bağışlamasından" sonra dərhal hadisənin bir ucunu ölkəmizə, ölkə rəhberliyimizə bağlamağa çalışan bisərəf satınlardan biri

finda sözün əsl mənasında kukllaqlı etməzdi. Amma bəri başdan onu da qeyd etmək yerinə düşərdi ki, Məhəmməd Mirzəli yalnız yaşadığı olaylara görə tam haqqını almayıb, onun qarşısında alacağı haqları o qəderdir ki... Hər şeyin öz vaxtı-vədəsi olduğu da kimsəyə sərr deyil. Əger Makron kimi "adamın" simasız simasına şapalağın ilişdirildiyi vaxt çatmışdısa, o da oldu. Ona görə də Mirzəli ümumiyyətlə özünə el qatmasın, onun bu günə qədər törətdiyi əməlləri o qədər ağırdır ki, bağışlanmayıacaq dərəcəsindədir.

Ümumiyyətlə, o bu günə qədər göstərə bilər ki, dönyanın hər hansı ölkəsində dövlətə xəyanətə görə kimsə əfv olunaraq bağışlaşınsın? Əlbette, belə fakt yoxdur. Təəssüf ki, etik tələbləri poza bilmədiyim üçün həmin Məhəmməd Mirzəlinin haqq əleyəcəkləri digər mümkün ehtimalları burada ictimailəşdirərək izhar edə bilmirəm. Amma xalqımız arif xalqdır və necə deyərlər, sözü yarısından tutur...

Rövşən RƏSULOV



**Sokratın
məhkəməsi**

**Zərdüst
Quluzadə**

2480 il əvvəl yaşamış məşhur filosof Sokrat da ədalətsiz mühabkimə olunduğu üçün edama məhkum edilmişdi. Sokratı Tanrılar Tanrısi Zevsə inanmadığı, "Günəşin" bir daş, "Ayın" bir torpaq parçası olduğunu təbliğ etdiyi üçün edam edəcəkdir. Eyni zamanda onun gəncləri pozduğu da iddia edilirdi. 500 hakimdən 220-si ona "günahkar" deyərkən 280 hakim "günahsız" olduğunu hesab etdi.

Sokrat hakimlərin ölüm hökmünü sakitcə dinleyir ve acı bir şəkildə gülməsəyir: "Bir az gözləseydiniz, təbət qanununa görə ölümü müvəkkil vaxtı çatardı. Gördüyünüz kimi yaşışam, 70 yaşım var. Bu uzun bir ömürdür. Bu gün dünyamızda az adam 50 yaşını görür. İndi hamınıza deyil, yalnız məni ölüm cəzasına məhkum edənlərə deyirəm: istədiyiniz kimi danişmaq və yaşamaqdansa, özüm kimi danişaraq ölmək istərdim. Sizə, qatillərimə bildirirəm ki, bu dünyadan getməyimdən derhal sonra siz verdiyiniz cəzadan daha böyük bir cəza gözləyir. Məni öldürdünüz ki, ittihadınızdan qaça və həyatınız üçün bir hesab verməyəsiniz. Ancaq nəticə gözlədiyiniz kimi olmayıacaq, tamamilə fərqli olacaq. İnsanları öldürməklə, yanlış həyatınızı qınamasına mane ola biləcəyinizi düşünürsünüz, yanılırsınız. Bu qacış yolu nə mümkündür, nə də şərflidir. Fikirləri, düşüncələri öldürübilməsiniz! Ən nəcib qurtuluş yolu başqlarını yox etmək deyil, özünü dəyişdirməkdir".

Bu şəkildə danışan Sokrat, ölümün əslinde yaxşı bir şey olduğunu düşünür, "Buna ümidi etmek üçün çox yaxşı bir səbəb var" deyir və davam edir: "Ölüm iki şeydən biri olmalıdır: Ya bir boşluq, ya da böyük bir sükunət. Və ya necə deyərlər, ruhun köcməsi, bu dünyadan başqa dünyaya keçidi.

Ölümü, heç bir şeyin eşidilmədiyi, xəyal-ların belə narahat etmədiyi bir yuxu kimi düşünürsənə, ölüm sizin üçün bir qazanc olacaq. Əger iddia edildiyi kimi həqiqətən bir axiret həyatı varsa, o dünyada nə olursa olsun düşünmək və sual vermək üçün bir insani öldürməzlər.

Məni ölümə məhkum edənlərdən incimərəm. Hər insan yaradılışında safdır. Hər pislik cəhalətdən qaynaqlanır! Cahil insanlar özlərinə belə düşməndlər. Başqlarına yaxşı münasibə göstərmələrini necə gözləmək olar?

Yalnız bir yaxşı şey var: Bilik. Yalnız bir pis şey var: Cəhalət!

Əslində onlar heç olarkən böyük bir adam kimi davranırlar. Mənə heç bir zərər vermədiyəm. Məni məhkum etməkdə məqsədləri pislik etmek olsa da, yenə də mənə yaxşılıq etdiklərini düşünürəm. Mənim üçün ən yaxşısı in-di olmək və problemlərdən qurtulmaqdır.

Ayrılmaq vaxtı geldi və hamımız ayrı yollarla gedirik. Mən ölürem, siz yaşayırsınız. Hansının daha yaxşı olduğunu yalnız Tanrı bilir!

"Sən haqsız yerə edam edilirsən" arvadı deyir. Sokrat: "Bəs necə? Məni haqlı olaraq edam etseydilər daha yaxşı olardı?" deyir.

Dövrünün ən müdrik adamı olmasına baxmayaraq Sokrat, "Bildiyim tək şey, heç bir şey bilməməyimdir" deyir. "Dünya heç bir şey bilməzken, bildiyini düşünən insanların doludur. Bütün pisliklər və haqsızlıqlar cəhalətdən doğur. Haqsızlıq etmək, haqsızlıqla məruz qalmaqdən daha ağırlıdır".



2021/6/24 13:41

Jurnalistlərin sonuncu Ağdam səfəri ilə bağlı bir neçə gün əvvəl "Kabuslar şəhərində 1 gün" adlı yazı ve fotoreportaj vermişəm (<https://sia.az/az/news-social/874492.html>), xatirələrimi sonra yazacağımı söz vermişdim, bu günə qismət olmuş...

90-ların ortalarında 3 il ərzində

gər boyu xətt üzrə digər postlardan xeyli qabağa çıxmış bu postun erməni postu ilə məsafəsi 50 metr ciyərində idi. Burada 24 saat tam döyüşə hazır vəziyyətdə olmaliydiq, paltarı, silahı, sursatı, kaskanı çıxarmaq olmazdı. Yatanda, yemək yeyəndə onlara olurduq.

Silahlarımız tez-tez dəyişirdilər- gah avtomat, gah qranatomyot, gah pulemyot, gah snayper, gah

dük- o kolluqlardan birçə nəfər belə sağ çıxa bilmedi- qarşı postlardan gelən ermənilər bizim müşahidəmiz altında cəsədləri sürüyüb apardılar- cəmi 8 cəsəd saydıq. Qarşı postlarda daha neçə düşmən halak oldu, yaralandı- onu bilmədiq.

Bizdən isə bir nəfər şəhid olmuşdu, səngərdə boğazına dəyen güllədən... 3 nəfər yüngül yaralan-

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi



Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

de kimse ehtiyatsızlıq edib açıqlığa çıxırdısa ermənilər vururdu. Sonra biz günlerə müşahidədə dayanıb qıcas üçün imkan axtarırdıq ve belə şans düşən kimi erməni əsgərini snayperle vururduq. Bir dəfə 3 saat səbrlə apardığım gündüz müşahidəsində odun daşıyan və hiss etmədən açığa çıxan erməni əsgəri nişangahda görən kimi düşün-

tasını başımıza yaylıq kimi bağlayaraq, silahı isə çynnimizin üstündə tutaraq. Yarım saatdan bir dəyişirdik, o müddətdə geri blindaja gedib gəlmək də bir zülm idi, üstə çıxməq olmaz, tranşeylər isə su ilə doludur, sadəcə kiçik bir təpəciyin arxasında səngərdən çıxb gözləyirdik, yarım saatda yaş paltarları quruda bilmirdik və yenidən suyun içinə qayı-

Damsız Ağdam: 25 il sonra xatirələr məkanına - SƏYAHƏT

dayandığım postları, düşmənle atışlığımız səngərləri keçmək başqa bir təessüratdır. 25 il keçib. Əsrin 1/4-i. Bu müddətdə səbrlə qısa gününü, vətənimizin işğaldə qalan hissəsinin azad olunacağı günü gözledik. Lakin bu, çox uzun çəkdi. Az qala ümidiyi itirdiyimiz bir vaxtda Ali Baş Komandanımız və şanlı ordumuz bir möcüzə yaradıraq, Qarabağımızı qaytardı. O vaxt yalnız binokla baxa bildiyimiz torpaqlarımıza indi sərbəst keçib gəzmek, baxmaq... bu hissi sözə ifadə etmək mümkün deyill!

90-ların ortalarında ağır mühərbiyədən yeni çıxmış ölkəmiz və ordumuz çox çətin vəziyyətdə idi. Dövlətimizin maliyyə imkanları son dərəcə zəif, ordu hələ formalışmamış, maddi-texniki baza bərbəd, əsgərlərin ərzaq, geyim teminatı son dərəcə pis idi. Ağdamın çölərində saxtada, cəhənnəm istisnisi bəzən ac-susuz səngərlərde dayanırdıq. Ərazi düzənlək olduğundan səngərdən başını çıxaran kimi erməni snayperinin gülləsinə tuş gəldi. Bəzən zil qarənlıq, küləyin də əsidiyi gecələrdə göz də, qulaq da heç nəyə yaramırdı. Gecəgörmə cihazlarımız isə yox idi. Belə gecələrdə erməni keşfiyyatı gizlice neytral zona ilə posta yaxınlığı bir birinə bağlanmış bir neçə qumbaranı gündüzdən yerini müəyyən etdikləri posta atıldı və 2 əsgerimiz pərgə-pərça olmaqla şəhid edildi. Lakin bunun qisasi çox ağır alındı...

Mühərbi yeni dayandığından ətraf ərazilərin minadan təmizlənməmişdi və bəzən arxada hansısa əsgərimiz minaya düşüb halak olurdu. Neçə-neçə əsgər yoldaşımızın parçalarını yığmışq əllərimizlə...

Ən təhlükeli postlardan biri Ağdam yolunun üzərindəki "Toplar postu" deyən yer idi. Bizim ön sən-

TŞK... her an döyüş başlaya bilərdi və biz bütün silahlardan istifadəni bacarmalı idik.

Hücum döyüşləri baş vermində, yalnız qarşılıqlı atışmalar olurdu ki, bu zaman da həm biz tərəfdən, həm düşmən tərəfdən itkilər olurdu. Yalnız bir dəfə erməni döyüş qrupu qıcas almaq məqsədilə (bir neçə gün əvvəl bizim snayper onların za-bitini vurmaşı) bir qrupla hücuma keçmişdi və bu zaman ağır döyüşlər getdi. Şəhəre yaxın ermənilər otluqların arası ile sürünərək postumuza yaxınlaşmışdılar. Artıq gece postları dəyişmiş, cəmi 2 nəfər gündüz postuna çıxmışdı. Günün ən arxayın vaxtında gəlmədi düşmən. Lakin düz qarşılardakı postda dəyanan əsgərimiz diqqəti olmuş, onları görmüş və gizləndikləri kolluğu aramsız atəşə tutmuşdu. Yan postda ise mən idim. Nə baş verdiyini və digər postdakının atəş xəttindən onun nə etmək istədiyini anlaya bildim. Aşağıda çarpatz atəşlə kolluqların araxmasını nəzarətdə saxlayıv və geri çəkilmələrinə imkan vermidik. Bu atəşə digər paralel postdan da dəstek verilmiş və arxadan ildirim sürətli gələrək səngərlər düzülmüş əsgərlərimiz onları görməsə də, həmin kolluqları aramsız atəşə tutaraq ayağa qalxıb geri qaçmalarına imkan vermidir. Düşmənin diversiya qrupu heç cür geriye qayıda bilmirdi. Bu zaman qarşidakı düşmən postlarından bəzim səngərlərin üzəri ilə güllə qatarları səpələyir, aramsız və şiddetli atəşə tutaraq qrupun qayıtmamasına şərait yaratmağa çalışırıdlar.

Bu dəqiqələrdə mən də oraya yaxın postda idim. Bir də gördük erməni tərəfdə möhkəm gurultu qopdu, toz duman havaya sovruldu. Ermənilər keşfiyyat qrupunun qayıtmamasına imkan vermək üçün minalanmış sahəni aramsız atəşə tuturdular, biz başa düşük ki, neytral zonada bizimkiler var, ona görə oraya atırlar və erməni səngərlərinin üzərindən fasiləsiz güllə qatarları buraxaraq başlarını qaldırmağa imkan vermedik. Keşfiyyatçılarımız sağ-salamat geri qayıtdı. 10 nəfərdən artıq düşmən əsgəri o blindajda layiqli cəzasını almışdı...

Bir müddət isə snayper mühərbi getdi. Gündüz vaxtı biz tərəf-

mədən snayperin tətiyini çekdim, əsgər yerə yixildi, dəqiq görə bilmədim güllə dəydidi, yoxsa özü yere uzandı. Bəlkə də sıftəm korlanmışdı, hardan bilim?

3 il ərzində maraqlı və təsirli çox hadisələr olub. Çox zəngin xatirələrimiz var bu torpaqlarda. Bəzilərini heç vaxt yazmayacağam. Bunları isə ilk dəfədir yazıram. Qalanlarını ne vaxtsa bir kitabda yazdım bəlkə. Gelin, birini də danışım.

Əhvalat vəqə olur Ağdamın Ayaq Qərvənd yaxınlığında. 96-cı ilin pa-

yızı. Çöl quşlarının köç vaxtı idi. Durna, qaz qatarları bizim arxamızdan üçərəq düşmən tərəfə keçməklə yollarına davam etmək fikrindəydi. Bunu gören bir döyüşümüzətənək otomatı qaldıraraq bütün maqazını boşaltdı və qatardan bircə quş da havada qalmadı, hamısı yere töküldü. Aylardır, yağışız perlova supu və suxarı ilə dolanan əsgərlər üçün əsl bayram idi. Bir neçə gün durna kababı, qaz çiğirtması yedik. Bundan sonra usaqlar diqqətlə müşahidə aparır, növbəti qatar geldikdə hamısını vurub salırdılar, qəsdən düşmən tərəfə bir quş da buraxmırıq. Bunu müşahidə edən ermənilər əsəbileşir və bizi güllə yağırdırlar. Lakin farslar demisən çifayda...

Bir ay müddətində biz bol durana və qaz əldə etdi, ermənilər isə biri də qismət olmadı. Artıq olanları aparıb kənddə başqa ərzəyə dəyişirdik. İndi düşünürəm ki, o vaxt lap zoqətləm törətmüş. Lakin bu, məcburən olub. İnsan ac qalandı...

Bunu da danışım daha bəsdir. 1997-nin noyabri. 3 gün aramsız leysan yağdı. 4 cərgə tranşeylərimizin hamısı su ilə doldu. Postlarda belə dayanırdıq- soyuq su ilə dolu səngərin içinde güllə daraqları çan-

dirdi. Heyətin yarısı növbə ilə axıncı 4-cü cərgə səngələri qazib suyu aşağı sahələrə yönəltməyə getdiyindən 2 qat artıq postlarda bu vəziyyətdə dayanımlı olurdıq. Briqadadan kömək gəldi, birteher 120 metrlik kanal açıb suyu tranşeylərən boşalda bildik. Bu şəraitdə demək olar ki, heç kim xəstələnmədi-hətta mənim kimi şəhər usaqları da. Çöl heyəti bədənimizi möhkəm ləndirmişdi...

Bunlar o qədər də maraqlı xatirələr olmasa da, yazdım. Kitab üçün maraqlı xatirələri saxlamaq lazımdır axı...)

Bu səferimizdə xidmət etdiyim ərazilərin, kəndlərin çoxunu görə bilmədim. Bunun üçün özüm ayrıca səfər edəcəyəm. Ən əsası odur ki, bir vaxtlar yalnız binoklla baxa bildiyim torpaqlarımızı indi addımlayaraq qururla gəzdim. Oraları azad etmək bize qismət olmasa da, 25 il sonra böyük sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə qəhrəman orduımız bu bizə bəxş etdi. Həm də həmişəlik...

Ağdam səfərində bu şəhərin dağılmasına heyflənsək də, bu, artıq bizim üçün dərd deyildi. Çünkü bilirik ki, tezliklə burada hər şey dəyişəcək, bu şəhər bərpə olunacaq, bu xarabalıqların yerində yeni, müasir bir şəhər görəcəyik. Hazırda qızığın iş gedir- yol çəkilir, binaların özüllü qoyulur, park salınır...

Bu gün damları olmayan, tikili-lərinin yalnız uçmuş divarları qalan Ağdam yenidən ucalacaq, həm də daha hündür, daha möhtəşəm damları ilə.

Bu fotolar isə yalnız yaddaşlar-da qalacaq. Erməni faşizminin və vandalizminin tarixin yaddaşına köçmüş sənədləri kimi...

Elçin Bayramlı



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

10 iyun

SƏS

Son səhifə



"Distant təhsil o şəxslər üçün vacibdir ki..."

Məlumunuz olduğu kimi, 2020-ci ilin mart ayından etibarən demək olar ki, ölkəmizdə pandemiya ilə əlaqədar olaraq distant formalı təhsilə üz tutulub. Distant forma həm təhsil alanlara, həm də təhsil verənlərə bəzi məqamlarla bağlı dəstək olub. Belə ki, informasiya texnologiyalarına yad olan şəxslər (bu daha çox təhsil verənlərə şəmil olunur) bu vərdişi özlərinə aşılıdlar və müəyyən qədər biliklər əldə etdilər. Şagirdlər isə uzaqdan idarəetmə əsasında olan təhsilə yönəldilər. Yəni, onlar artıq distant formada təhsil hansı xüsusiyyətlərə malikdir, distant təhsilin nə kimi üstünlükleri var və bu kimi suallara aydınlıq gətiriblər". Bu sözləri SIA-yə açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, şagirdlər onlara çatdırılacaq biliyi distant formada maksimum əldə edə bilməyi bilərlər: "Çünki, ənənəvi təhsildə şagirdlərin dərsi mənimcəmə səviyyəsini 90-95 faiz dəyərləndirirdik, distant formalı təhsildə bu təəssüflər olsun ki, 55-60 faizdir. Bundan eləvə, distant təhsil onların sağlamlıqlarına da ciddi mənada təsir göstərir. Burada gözlerin monitor arxasında uzun müddət qalması, zəifləməsi, bədənin şüa alması və daimi olaraq 5-6 saat dərslərə qoşulmaq istənilən halda onlara mənfi təsir edir. Bu distant təhsilin mənfi tərəfləridir".

Elçin Əfəndi sözlərinə belə davam edib: "Distant təhsilin mənfi tərəfləri ilə yanaşı müsbət tərəfləri də var. Hansı ki, pandemiya və müharibə şəraiti kimi təhlükələr vəziyyətdə distant təhsilin olması çox yaxşıdır və vacibdir. Çünki, şagirdlər bu kimi hallarda təhsildən geri qala bilməzlər. Onlar üçün bu hallarda yeganə çıxış yolu distant formalı təhsildir. Biz çalışmalıyıq ki, qarşısındaki dövr ərzində distant təhsili dəha da inkişaf etdirək ki, en azından növbəti belə hallar yaşananda daha hazırlıqlı olaq. Düşünürəm ki, en azından vətəndaşların bu kimi hallarda müəyyən fənnlərin mənimcəməsi üçün distant təhsilə ehtiyacı var. Həmçinin, uçqar rayonlarda yaşayan, Bakı şəhərində gelib-gedə bilməyen, ailə-

li və uşaqlı şəxslər, işləyən təbəqə üçün distant təhsil saxlanılmalıdır və üzərində təkmilləşdirmə aparılmalıdır".

Ayşən Veli

"Barselona"dən Dembeleyə xəbərdarlıq

Barselona" futbolçusu Usman Dembelenin klubdan gedib-gelməyəcəyini dəqiqləşdirmək isteyir. Qol.az "Diario Sport" a istinadən xəbər verir ki, Kataloniya klubu 24 yaşlı yarımmüdafıcıyə bu məsələ ilə bağlı xəbərdarlıq edəcək. Dembele ya "Barselona"nın təklifi ilə razılaşaraq 2022-ci ilədək olan müqaviləsini yeniləməlidir, ya da klubdan ayrılmalı-



Oyunçunun menecerləri isə sözleşməni uzatmaq üçün tələsmirlər. Buna görə də onun yayda klubdan gedəcəyi gözlənilir.

Qeyd edək ki, Dembele başa çatan mövsüm 30 matçda 6 qol vurub və 3 qolun ötürməsini verib.



Cənubi Afrika Respublikasından (CAR) olan 37 yaşlı Qosiame Sitole eyni vaxtda 10 uşaq dünyaya gətirib və bununla da Guinness Rekordlar Kitabına düşüb. SIA xəbər verir ki, bu barədə "Pretoria News"

Dünya ŞOKDA: 37 yaşlı qadın 10 uşaq dünyaya gətirdi!

qəzeti məlumat yayıb.

Ultrasəs müayinəsi Ekuruleni şəhər sakininin səkkiz uşaq gözlədiyini göstərsə də, qeyseriyə eməliyyatı nəticəsində yeddi oğlan və üç qız dünyaya göz açıb. Bundan əvvəl qadın artıq əkiz uşağıın anası olmuşdu. Yerli həkimlər faktı təsdiqləyəcəyi təqdirdə Qosiame eyni vaxtda ən çox uşaq dünyaya gətirən ana kimi tarixə düşəcək. Guinness Rekordlar Kitabında qeydə alınmış əvvəlki nailiyət may ayında doqquz uşaq dünyaya gətirən Mali sakininə məxsus idi.

Bəy sərxoş olduğu üçün, gəlin toyu dayandırdı



Son günlərdə koronavirus epidemiyası xəbərləri ilə gündəmdən düşməyən Hindistan, bu dəfə çox maraqlı xəbər ilə gündəmə gəlib. 5 iyun Uttar Pradeş əyalətində keçirilən toy çox maraqlı görüntülərlə yadda qalıb. Hindistanda bəy və dostları sərxoş olduğu üçün, gəlin toy mərasimini ləğv edib. SIA-nın xarici mətbuata istinadən verdiyi məlumat görə, bəy və dostları toy zamanı sərxoş vəziyyətə düşübllər. Gəlin və ailəsi əvvəlcə bə vəziyyəti görməzləndən gəliblər. Ancaq gəlinin rəqs təklifini qəbul etmədikdə, qarışlıqliq yaranıb və gəlin toy mərasimini dayandırıb. Gəlin və ailəsi yerli polislə əlaqə saxlayıb və onlar dan bəyi toydan uzaqlaşdırmağı isteyiblər.


Gəlinin ailəsi bəylə dostlarının sərxoş vəziyyətdə onları təhqir etdiyini iddia edib və toyu ləğv etməkdən başqa çarələri olmadığını vurğulayıblar.

Lətifə Abdiyeva

Efiopiyalı idmançı 10 min metr məsafəyə qaçış üzrə yeni dünya rekorduna imza atıb.

Efiopiya idmançısı Letesenbet Gidey Niderlandda keçirilən turnirdə 10 000 metr məsafəyə qaçış üzrə yeni dünya rekorduna imza atıb. SIA "TASS" agentliyinə istinadən xəbər verir ki, 23 yaşlı idmançı məsafəni 29 dəqiqə 1,3 saniyəyə qət edərək niderlandlı Sifan Hassanın 5 iyun tarixində əldə etdiyi nailiyəti üstələyib.

"Dünya rekordunu təzələyəcəyime ümidi edirdim. Əlbəttə ki, növbəti dəfə rekordumu qırmağa çalışacağım və 29 dəqiqəyə qaçışını bitirəcəm", - Gedey belə deyib. 23 yaşlı idmançı dünya çempionatının gümüş medalçısıdır. Onun dünya kros çempionatında beş qızıl və bir gümüş medalı da var.



Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələrin.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzətə AzərTAC və SIA agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzət
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 4600